

TEST: 1905#01#Q15#01E15

Test	1905#01#Q15#01E15
Fənn	1905 - Mikroiqtisadiyyat -1
Təsviri	
Müəllif	Qasimova A.
Testlərin vaxtı	80 dəqiqə
Suala vaxt	0 Saniyə
Növ	İmtahan
Maksimal faiz	500
Keçid balı	170 (34 %)
Suallardan	500
Bölmələr	39
Bölmələri qarışdırmaq	<input type="checkbox"/>
Köçürməyə qadağa	<input type="checkbox"/>
Ancaq irəli	<input type="checkbox"/>
Son variant	<input type="checkbox"/>

BÖLMƏ: 0101

Ad	0101
Suallardan	13
Maksimal faiz	13
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: Siyasi iqtisad elminin adı kim tərəfindən ilk dəfə irəli sürülmüşdür: (Çəki: 1)

- A. Monkretyen
- F.Kene
- U.Petti
- D.Rikardo
- P.Buaqilber

Sual: F.Kene görkəmli nümayəndəsi olmuşdur: (Çəki: 1)

- merkantilizmin
- fiziokratların

- marjinalizmin
 - keynsçiliyin
 - neoliberalizmin
-

Sual: Ticarət burjuaziyasının mənafeyini ifadə edən nəzəriyyəyə aiddir: (Çəki: 1)

- merkantilizm
 - fiziokratlar nəzəriyyəsi
 - marjinalizm
 - klassik siyasi iqtisad
 - proletar siyasi iqtisad
-

Sual: Tarixən birinci olan iqtisadi nəzəriyyə məktəbi hansıdır? (Çəki: 1)

- merkantilizm
 - keynsçilik
 - klassik siyasi iqtisad
 - fiziokratlar
 - neoliberalizm
-

Sual: İqtisadi nəzəriyyənin keynsçi istiqaməti meydana gəlmişdir. (Çəki: 1)

- XIX əsrin ortalarında
 - XX əsrin 70-ci illərində
 - XX əsrin 30-cu illərində
 - XYII əsrədə
 - bizim dövrdə
-

Sual: Siyasi iqtisad termini meydana gəlib: (Çəki: 1)

- 1615-ci ildə
 - 1776-ci ildə
 - 1890-ci ildə
 - 1902-ci ildə
 - 1932-ci ildə
-

Sual: Monetarizm cərəyanı iqtisadi nəzəriyyənin hansı istiqamətinə aiddir? (Çəki: 1)

- keynsçilik
 - neoklassik
 - institusional-sosiooloji
 - marksizm
 - merkantilizm
-

Sual: İqtisadi nəzəriyyədə monetarizm cərəyanının banisi kimdir? (Çəki: 1)

- K.Marks
- A.Marşall
- M.Fredman
- L.Exard

Sual: Adları sadalanan alımlardan kim marjinalizmin nümayəndəsidir: (Çəki: 1)

- A.Smit, D.Rikardo
 - K.Marks, F.Engels
 - Ş.Furye, J.Sismondi
 - U.Cevons, K.Menger
 - L.Erxard,M.Fridman
-

Sual: İqtisadi nəzəriyyədə riyazi metodlardan geniş istifadə etməyə kim başlamışdır: (Çəki: 1)

- L.Valras, V.Pareto
 - K.Marks, F.Engels
 - Ş.Furye. J.Sismondi
 - U.Cevons, K.Menger
 - A.Smit, D.Rikardo
-

Sual: İqtisadi nəzəriyyənin neoklassik istiqamətinə hansı müasir elmi cərəyanlar aiddir: (Çəki: 1)

- sosial-institusionalizm, marjinalizm:
 - monetarizm, neoliberalizm
 - merkantilizm, monetarizm
 - marksizm, merkantilizm
 - keynsçilik, marjinalizm
-

Sual: «Ekonomiks» termini ilk dəfə harada meydana gəlmişdir. (Çəki: 1)

- qədim misirdə
 - qədim Babilistanda
 - qədim Çində
 - qədim Yunanıstanda
 - qədim Romada
-

Sual: Klassik siyasi iqtisadın və marjinalizmin təlimlərinin öz nəzəriyyəsində birləşdirən alım kimdir? (Çəki: 1)

- A. Marsall
 - D.Rikardo
 - K.Marks
 - B.Pareto
 - D. Robinson
-

BÖLMƏ: 0102

Ad	0102
Suallardan	13
Maksimal faiz	13

Sualları qarışdırmaq



Suallar təqdim etmək

2 %

Sual: P.Samuelson iqtisad elminin görkəmli nümayəndələrindən üçünü fərqləndirmişdir. Onlar kimlərdir? (Çəki: 1)

- Smit, Marks, Keyns
- Smit, Rikardo, Marks
- Marks, Keyns, Marşall
- Keyns, Marks, Fridman
- Kene, Marşall, Fridman

Sual: Hansı iqtisadi məktəb proteksionist dövlət siyasetinin əsasını qoymuşdur: (Çəki: 1)

- klassik siyasi iqtisad
- proletar siyasi iqtisad
- merkantilizm
- keynsçılık
- fiziokratlar

Sual: Əmək-dəyər nəzəriyyəsinin ilk müəllifi kim olmuşdur? (Çəki: 1)

- A.Smit
- A.Monkretyen
- D.Rikardo
- K.Marks
- F.Kene

Sual: Hansı iqtisadi məktəb ilk dəfə kənd təsərrüfatında gəlirlərin təkrar istehsalı və bölgüsünü təhlil etmişdir? (Çəki: 1)

- merkantilizm
- fiziokratlar
- keynsçılık
- marksizm
- klassik siyasi iqtisad

Sual: İqtisadiyyat sahəsi üzrə Nobel mükafatının laureatı olan kimlərdir? (Çəki: 1)

- Pol Samuelson
- Con Meynard Keyns
- Karl Marks
- Alfred Marşall
- Adam Smit

Sual: İslamin müqəddəs kitabı «Qurani-Kərim»də nəyə icazə verilmir? (Çəki: 1)

- sahibkarlıq fəaliyyətinə
- xüsusi mülkiyyətçiliyə

- sələmçiliyə, faiz almaq məqsədi ilə borc verməyə
 - alqı-satqıya, ticarətlə məşğul olmağa
 - xarici malların alqı- satqısına
-

Sual: «Ekonomiks» anlayışı aşağıdakı müəllifin əsərinin başlığında istifadə edildikdən sonra qəbul olunmuşdur: (Çəki: 1)

- Con Stüart Mill
 - Alfred Marşall
 - Karl Marks
 - Con Meynard Keyns
 - Adam Smit
-

Sual: İqtisadi fikrin hansı cərəyanı da həmçinin «marksizm» adı daşıyır: (Çəki: 1)

- merkantilizm
 - klassik siyasi iqtisad
 - proletar siyasi iqtisadı
 - neoliberal istiqamət
 - riyazi məktəb
-

Sual: "Görünməz əl" ifadəsi məşhur iqtisadçılarından kimə məxsusdur? (Çəki: 1)

- K.Marks
 - A.Smit
 - A.Marşall
 - C.Keyns
 - D.Rikardo
-

Sual: İqtisad elminə «iqtisadi insan» terminini kim daxil etmişdir? (Çəki: 1)

- A.Marşall
 - F.Kene
 - K.Marks
 - A.Smit
 - D.Rikardo
-

Sual: İqtisad elmində sosial ideyalara ilk dəfə kim baxmışdır? (Çəki: 1)

- merkantilistlər
 - marksistlər
 - sosial-utopistlər
 - neokeynsçilər
 - fiziokratlar
-

Sual: Bu alimlərin baxışlarında merkantilizmdən klassik siyasi iqtisada keçid əks olunmuşdur. (Çəki: 1)

- A.Smit, D.Rikardo
- U.Petti,P.Buaqilber

- K.Marks,F.Engels
 - A.Monkriteren, T.Mann
 - F.Kene,A.Türqo
-

Sual: Yeni keynsçilərə aiddir. (Çəki: 1)

- T.Veblen, D.Qelbreyt
 - U.Mitçell, D.Kommons
 - D.Robinson, A.Xansen
 - M.Fridman, F.Fon Xayek
 - L.Erxard, L.Fon Mizes
-

BÖLMƏ: 0103

Ad	0103
Suallardan	9
Maksimal faiz	9
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: «İctimai seçim» nəzəriyyəsi iqtisadi nəzəriyyənin hansı istiqaməti çərçivəsində yayılmışdır? (Çəki: 1)

- neoklassik
 - neokeynsçilik
 - marjinalizm
 - sosial-institusional
 - marksizm
-

Sual: İri iqtisadi sarsıntıların bazar iqtisadiyyatının qeyri- sabitliyilə deyil düzgün olmayan pul siyasətilə əmələ gəlməsi haqqındaki müddea əsas ideyalardan birini ifadə edir (Çəki: 1)

- neokeynsçiliyin
 - monetarizmin
 - marjinalizmin
 - konvergensiya nəzəriyyəsinin
 - klassik siyasi iqtisadin
-

Sual: Azərbaycanda ilkin iqtisadi fikir və təsəvvürlər nədə öz əksini tapmışdır? (Çəki: 1)

- Əxlaqi-Nasirdə
 - Xəmsədə
 - Kitabi -Dədə Qorqudda
 - Müqəddimədə
 - heç birində
-

Sual: Aşağıdakı qruplardan hansının iqtisadiyyatın dövlət tənzimlənməsini müsbət qiymətləndirən təlimlər olduğunu göstərin: (Çəki: 1)

- fiziokratlar, marksizm, marjinalizm
 - merkantilizm, marksizm, keynsçilik
 - marksizm, keynsçilik, monetarizm
 - fiziokratlar, marksizm, keynsçilik
 - merkantilizm, neoliberalizm, marjinalizm
-

Sual: Konvergensiya nəzəriyyəsi iqtisadi nəzəriyyənin hansı istiqamətinə aiddir? (Çəki: 1)

- neoklassik
 - neokeynsçilik
 - marjinal
 - sosial-institusional
 - neoliberalizm
-

Sual: Hansı alım tarixi aşağıdakı beş mərhələyə bölmüşdür? -ənənəvi cəmiyyət (primitiv texnika, kənd təsərrüfatı, iri torpaq sahələrinin hakimiyyəti) : -keçid cəmiyyəti (mərkəzləşdirilmiş dövlət, sahibkarlıq); -«dəyişikliklər» dövrü (sənaye inqilabı və onun nəticələri); - «yetkinlik dövrü (elmi-texniki inqilab, urbanizasiya); -«kütləvi istehlak» dövrü (xidmət və istehlak əmtəələri istehsalının müəyyənedici rolü) ; (Çəki: 1)

- T.Veblen
 - A.Toffler
 - D.Helbreyt
 - U.Rostou
 - R.Kouz
-

Sual: Qədim Yunanistanın iqtisadi fikri hansı alımların əsərlərində öz əksini tapmışdır? (Çəki: 1)

- Platon, Aristotel
 - Konfutsi, Syun-Tszı
 - Varron, Seneka
 - Qay, Katon
 - Ibn-Xaldun, Foma Akvinski
-

Sual: Iqtisadi nəzəriyyənin hansı istiqamətinin nümayəndələri ilk dəfə öz təhlilində son hədd kəmiyyətlərini istifadə etməyə başlamışlar? (Çəki: 1)

- fiziokratlar
 - marjinalistlər
 - merkantilistlər
 - neokeynsçilər
 - monetaristlər
-

Sual: Kapitalizmin inkişafının dinamik modelini yaratmışdır. (Çəki: 1)

- Y.Şumpeter
- A.Marshall

- M.Fridman
 - D.M.Keyns
 - L.Valras
-

BÖLMƏ: 0201

Ad	0201
Suallardan	12
Maksimal faiz	12
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: Aşağıda iqtisadi nəzəriyyənin predmetinə müxtəlif iqtisadi məktəblərin baxışları verilmişdir. Hansı baxış klassik məktəbə aiddir? (Çəki: 1)

- xarici ticarətlə ve ölkəyə pulun gəlməsi ilə əlaqədar olan fəaliyyət;
 - sərvətin yaradıldığı istehsal sferasının, həmcinin onun bölüşdürülməsi və istehlakının öyrənilməsi;
 - kapitalist istehsal üsulu və ona xas olan istehsal və mübadilə münasibətləri;
 - sərvətin mənbəyinin kənd təsərrüfatı əməyi olduğu istehsal sferasını öyrənmək;
 - şəxslərin və sosial institutların davranışısı
-

Sual: İqtisad elminin başlıca vəzifəsinin cəmiyyətin iqtisadi həyat fəaliyyətinin, insanların davranışlarının stimul və motivlərinin tədqiq olmasını hesab etmişdir: (Çəki: 1)

- K.Marks
 - D.Rikardo
 - A.Marşall
 - A.Smit
 - F.Kene
-

Sual: İqtisadi nəzəriyyənin sahəsi kimi makroiqtisadiyyat öyrənir: (Çəki: 1)

- dövlətin iqtisadiyyatda rolunu
 - cəmiyyətin iqtisadi inkişafının qlobal meyillərini
 - bütövlükdə milli iqtisadiyyatda baş verən prosesləri
 - sahibkarlıq və iqtisadiyyatda onun rolunu
 - bazar mexanizminin ayrı- ayrı elementlərini
-

Sual: Proletar siyasi iqtisadı nəyi iqtisadi nəzəriyyənin predmeti hesab edir? (Çəki: 1)

- millətin sərvəti və onun mənbələri
 - istehsal münasibətləri və onların inkişaf qanunları
 - təsərrüfatçılıq subyektlərinin davranışısı
 - qeyri-məhdud resurslar və onların istifadə edilməsi üsulları.
 - milli iqtisadiyyatın fəaliyyəti
-

Sual: İqtisadi nəzəriyyənin predmetini daha dolğun səciyyələndirən tərif: (Çəki: 1)

- insanların maddi və mənəvi tələbatlarının inkişafı və formalaşması haqqında elm.
 - istehsal olunmuş nemətlərin istehsalı və bölgüsünün meyarları haqqında elm.
 - milli sərvətlər, onun mənbələri və ondan istifadə haqqında elm.
 - məhdud iqtisadi ehtiyatlar şəraitində insan cəmiyyətinin inkişafının ən ümumi qanunları haqqında elm
 - iqtisadi subyektlərin təsərrüfat fəaliyyəti və onların əlaqələri barədə elm
-

Sual: İlk dəfə tədavül sferasını deyil, istehsal prosesini öz təhlilinin predmeti etmiş iqtisadi məktəb: (Çəki: 1)

- merkantilizm
 - fiziokratlar
 - klassik siyasi iqtisad
 - marjinalizm
 - proletar siyasi iqtisad
-

Sual: İqtisad elminin metodologiyası anlayışı özünə daxil edir; (Çəki: 1)

- iqtisadi hadisələrin öyrənilməsi üsulları və priyomları
 - iqtisadiyyatın strukturu
 - iqtisadi nəzəriyyənin müxtəlif cərəyanları
 - iqtisadçı alımların dünyagörüşü
 - müxtəlif iqtisadi sistemlərinin öyrənilməsi
-

Sual: İqtisad elminin bir sahəsi kimi mikroiqtisadiyyat nəyi öyrənir? (Çəki: 1)

- ayrı-ayrı istehlakçı, firma və resurs mülkiyyətçiləri qrupunun iqtisadi davranışını
 - ayrı-ayrı firmaların iqtisadi davranışını
 - dünya birliyində iqtisadi münasibətləri
 - milli iqtisadiyyat səviyyəsində baş verən prosesləri
 - dövlət və təsərrüfat sahələri arasında yaranan iqtisadi əlaqələri
-

Sual: Elmin tədqiqat predmetini tədavüldən istehsala keçirən elmi cərəyanını göstərin. (Çəki: 1)

- utopik-sosialitlər
 - fiziokratlar
 - marjinalistlər
 - keynsçilər
 - merkantelistlər
-

Sual: İqtisadi təhlilin obyekti kimi iqtisadi subyektin davranışını qəbul edən yanaşmanı göstərin: (Çəki: 1)

- subyektiv
 - empirik-neopozitiv
 - rasionalist
 - dialektik-materialist
 - doğru cavab yoxdur
-

Sual: Sivilizasiyanın təbii rasional qanunlarını kəşf etməyi məqsəd kimi qəbul edən elmi yanaşmanı göstərin: (Çəki: 1)

- subyektiv
 - empirik-neopozitiv
 - rasionalist
 - dialektik-materialist
 - doğru cavab yoxdur
-

Sual: Zehində hadisəni tərkib hissələrinə bölərək hər birinin ayrılıqda öyrənilməsinə əsaslanan elmi metod necə adlanır? (Çəki: 1)

- elmi abstraksiya
 - analiz
 - induksiya
 - deduksiya
 - riyazi modelləşdirmə
-

BÖLƏM: 0202

Ad	0202
Suallardan	13
Maksimal faiz	13
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: Təbiət və cəmiyyət qanunlarının vəhdəti nədədir: (Çəki: 1)

- obyektiv xarakter daşıyırlar
 - insanların fəaliyyətindən asılıdırılar
 - insanların iqtisadi fəaliyyəti vasitəsilə təzahür edilirlər
 - tarixən keçici xarakter daşıyırlar
 - onların arasında hec bir oxşarlıq yoxdur
-

Sual: Tələbatların artması qanunu aiddir; (Çəki: 1)

- xüsusi iqtisadi qanunlara
 - spesifik iqtisadi qanunlara
 - ümumi iqtisadi qanunlara
 - iqtisadi qanunlara aid deyil
 - belə bir qanun mövcud deyil
-

Sual: İqtisad elmində belə metodoloji yanaşma mövcud deyil; (Çəki: 1)

- dialektik-materialist
- subyektiv
- sosial-institusional
- neopozitiv-empirik

bütün sadalanan yanaşmalar mövcuddur

Sual: İqtisad elmində normativ yanaşmalar mövcuddur: (Çəki: 1)

- riyazi metod və modellərin tətbiqilə
 - iqtisadi eksperimentlərin aparılması ilə
 - iqtisadiyyatın real vəziyyətinin öyrənilməsilə
 - iqtisadiyyatın necə olmasının öyrənilməsilə
 - iqtisadi sistemin ayrı-ayrı elementlərinin öyrənilməsilə
-

Sual: İqtisad elmində pozitiv yanaşma əlaqədardır: (Çəki: 1)

- riyazi metod və modellərin aparılması ilə
 - iqtisadi eksperimentlərin aparılması ilə
 - iqtisadiyyatın real vəziyyətinin öyrənilməsi ilə
 - iqtisadiyyatın necə olmasının öyrənilməsi ilə
 - iqtisidi sistemin ayrı-ayrı elementlərinin öyrənilməsi ilə
-

Sual: İqtisadi nəzəriyyənin hansı cərəyanının nümayəndələri iqtisad elminin öyrənilməsinin predmetini mənbəyi ticarət olan milli sərvət hesab etmişlər? (Çəki: 1)

- merkantilistlər
 - fiziokratlar
 - marjinalistlər
 - neokeynsçilər
 - neoliberallar
-

Sual: İqtisadi nəzəriyyədə belə öyrənmə metodu mövcud deyildir: (Çəki: 1)

- elmi abstraksiya
 - spesifikləşdirmə
 - induksiya
 - deduksiya
 - riyazi modelləşdirmə
-

Sual: Dəyər qanunu; (Çəki: 1)

- ümumi iqtisadi qanundur
 - xüsusi iqtisadi qanundur
 - spesifik iqtisadi qanundur
 - iqtisadi kafeqoriyadır
 - iqtisadi qanun deyildir
-

Sual: Bu gün iqtisad elminin əsas əhəmiyyəti ondadır ki, (Çəki: 1)

- sahibkarlara uğurlu biznes aparmaqda kömək edir:
- alimlərə öz istedadlarını reallaşdırmağa imkan yaradır;
- insanların tələbatlarının ödənilməsi baxımından cəmiyyətin daha yaxşı quruluşunun təşkilinin yollarını göstərir.
- insanlara onların davranışının həqiqi səbəblərini göstərir.
- insanların ictimai həyatında iqtisadiyyatın rolunu müəyyənləşdirir

Sual: Hansı metodoloji yanaşma üçün iqtisadi hadisələri qarşılıqlı əlaqədə və inkişafda səciyyəvidir? (Çəki: 1)

- subyektiv
 - neopozitiv-empirik
 - rasionalist
 - dialektik-materialist
 - bütün sadalanan yanaşmalar üçün
-

Sual: Hansı metodoloji yanaşma üçün iqtisadi hadisələrin əsaslı surətdə öyrənilməsi və onların qiymətləndirilməsi səciyyəvidir? (Çəki: 1)

- subyektiv
 - neopozitiv-empirik
 - rasionalist
 - dialektik-materialist
 - bütün sadalanan yanaşmalar üçün
-

Sual: « Millətin məhsuldar qüvvəlləri »nin iqtisadi nəzəriyyənin predmeti kimi qəbul edən elmi istiqaməti göstərin: (Çəki: 1)

- merkantelistlər
 - fiziokratlar
 - tarixi məktəb
 - klassik siyasi iqtisad
 - proletar siyasi iqtisadi
-

Sual: Mikroiqtisadiyyatın predmetinə aid olan göstərin. (Çəki: 1)

- vergi sistemi
 - istehlakçı davranışı
 - dövlətin pul siyasəti
 - ümumi iqtisadi müvazinət
 - işsizlik
-

BÖLMƏ: 0203

Ad	0203
Suallardan	6
Maksimal faiz	6
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: Elmi abstraksiya metodu ibarətdir: (Çəki: 1)

- iqtisadi hadisələrin ayrı-ayrı tərkib hissələrinin öyrənilməsindən
- iqtisadi hadisənin bütün mənzərəsini bərpa etməkdən
- riyazi modellərin qurulmasından

- iqtisadi hadisələri ikinci dərəcəli cəhətlərdən ayırmaqdan
 - iqtisadi eksperimentlərin aparılmasından
-

Sual: İqtisad elminin tarixi və məntiqi metodları üçün ümumi hal hansıdır? (Çəki: 1)

- iqtisadiyyat və cəmiyyətin inkişafı sadədən mürəkkəbə doğru gedir
 - yalnız sabit təkrar olunan hadisələri öyrənmək zəruridir
 - iqtisadi həyatın bütün hadisələrini öyrənmək zəruridir
 - tədqiqatın statistik üsullarını istifadə etmək zəruridir
 - bu metodlar arasında ümumi heç nə yoxdur
-

Sual: İqtisadi hadisə və ya prosesin onun öyrənilməsi məqsədilə süni surətdə canlandırılması – bu: (Çəki: 1)

- iqtisadi modeldir
 - iqtisadi eksperimentdir
 - statistik tədqiqat metodudur
 - induksiya metodudur
 - deduksiya metodudur
-

Sual: Ayrı-ayrı amillərin öyrənilməsindən ümumi müddəalar və nəticələrə keçid – bu: (Çəki: 1)

- iqtisadi eksperimentdir
 - elmi abstraksiyadır
 - induksiya metodudur
 - deduksiya metodudur
 - məntiqi metoddur
-

Sual: Cəmiyyətin iqtisadi həyatının ən ümumi və mühüm cəhətlərini əks etdirəm məntiqi anlayışlar –bu: (Çəki: 1)

- ümumi iqtisadi qanunlardır
 - xüsusi iqtisadi qanunlardır
 - spesifik iqtisadi qanunlardır
 - iqtisadi kateqoriyalardır
 - iqtisadi modellər
-

Sual: Mikroiqtisadiyyat nöqteyi-nəzərindən iqtisadiyyatın başlıca problemindən ibarətdir: (Çəki: 1)

- vətəndaşlara layiqli həyat səviyyəsi təmin etməkdən
 - inflyasiya və işsizliyin aradan qaldırılmasından
 - resursların səmərəli bölgüsünü təmin etməkdən
 - qabaqcıl texnologiyaların tətbiqini təmin etməkdən
 - bütün sadalananlar düzdür
-

BÖLƏM: 0301

Ad

0301

Suallardan

14

Maksimal faiz	14
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: İqtisadi mənafelər – bu: (Çəki: 1)

- iqtisadi fəaliyyət yolu ilə ödənə bilən tələbatlar
- insanın həyat fəaliyyəti və inkişafı üçün ona zəruri olan iqtisadi nemətlər
- insanların özünü reallaşdırmağa tələbatı
- iqtisadi subyektlərin maraqları
- insanların yüksək gəlirlər əldə etmək cəhdləri

Sual: Göstərilən amillərdən hansını iqtisadi resurslara aid etmək olar? (Çəki: 1)

- təbii ehtiyatlar (torpaq), faydalı qazıntılar, su ehtiyatları
- əmtəə və xidmətlərin istehsalı zamanı sərf olunmuş insanın fiziki və zehni qabiliyyəti
- informasiya amili
- sadalananların hamısı
- sadalananların heç biri

Sual: Əmək cisimləri –bu: (Çəki: 1)

- alətlər, mexanizmlər, maşınlardır
- fəhlələr və ifadəedicilər heyətidir
- binalar, yollar, kanallardır
- sonrakı emala gedən xammal
- hazır məhsul

Sual: Cəmiyyətin məhsuldar qüvvələrinin tərkib hissələri aşağıdakılardır: (Çəki: 1)

- əmək alətləri və əmək vasitələri;
- əmək vasitələri və iş qüvvəsi;
- texnoloji münasibətlər və iş qüvvəsi;
- istehsal vasitələri və iş qüvvəsi.
- əmək vasitələri və əmək məhsulu

Sual: Müxtəlif tələbatların ödənilməsinə yönəldilmiş nemət və xidmətlərin istehsalı prosesində insanların məqsədyönlü təşkil olunmuş fəaliyyəti – bu: (Çəki: 1)

- ictimai təkrar istehsal
- təsərrüfat fəaliyyəti
- iqtisadi mənafə
- istehsal münasibətləri
- məhsuldar qüvvələr

Sual: Təsərrüfat fəaliyyətinin belə bir mərhələsi mövcud deyil: (Çəki: 1)

- istehsal

- bölgü
 - həddindən artıq ifrat istehsal
 - mübadilə
 - istehlak
-

Sual: İqtisad elmi təkrar istehsal prosesində neçə mərhələni ayırır: (Çəki: 1)

- 2
 - 3
 - 4
 - 5
 - 6
-

Sual: İctimai təkrar istehsalın aşağıdakı formaları mövcuddur: (Çəki: 1)

- maddi və qeyri -maddi
 - iqtisadi və qeyri- iqtisadi
 - məhsuldar və qeyri-məhsuldar
 - sadə və geniş
 - nemətlər istehsalı və xidmətlər istehsalı
-

Sual: İstehsal vasitələri ibarətdir: (Çəki: 1)

- əmək cisimləri və əmək məhsullarından
 - əmək vasitələri və cisimlərindən
 - əmək vasitələri və iş qüvvəsindən
 - iş qüvvəsi və texnologiyadan
 - əmək məhsulları və əmək vasitələrindən
-

Sual: Əmək vasitələri harada düzgün göstərilmişdir: (Çəki: 1)

- istehsal binaları, avadanlıq, alətlər
 - alətlər, yanacaq, xammal
 - iş qüvvəsi, texnologiya
 - xammal, avadanlıq, nəqliyyat vasitələri
 - istehsal binaları, qurğular, iş qüvvəsi
-

Sual: Aşağıda göstərilən istehsal amillər siyahısından hansılar doğrudur? (Çəki: 1)

- torpaq, əmək, kapital, iş qüvvəsi, idarəetmə
 - torpaq, əmək, istehsal vasitəsi, texnologiya, idarəetmə
 - resurslar, texnologiya, sahibkarlıq, kapital
 - torpaq, əmək, kapital, sahibkarlıq qabiliyyəti
 - sahibkarlıq, texnologiya, əmək
-

Sual: Nəticədə insanın müəyyən tələbatını ödəyən insanın məqsədə uyğun fəaliyyəti – nədir? (Çəki: 1)

- maddi nemət
- qeyri-maddi nemət

- xidmət
 - iqtisadi ehtiyat
 - iqtisadi mənafə
-

Sual: Fasiləsiz təkrarlanan istehsal prosesi- nədir? (Çəki: 1)

- təsərrüfat fəaliyyəti
 - içtimai təkrar istehsal
 - maddi istehsal
 - qeyri maddi istehsal
 - doğru cavab yoxdur
-

Sual: İstehsalın şəxsi amili nədir? (Çəki: 1)

- əmək vasitələri
 - əmək cisimləri
 - istehsal vasitələri
 - iş qüvvəsi
 - doğru cavab yoxdur
-

BÖLMƏ: 03 02

Ad	03 02
Suallardan	10
Maksimal faiz	10
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: Aşağıda göstərilənlərdən hansı qeyri-iqtisadi nemət hesab olunur? (Çəki: 1)

- sualtı qayıq
 - küləyin enerjisi
 - bilik
 - paltar
 - su kəməri
-

Sual: Təbii resursları əks etdirən istehsal amilləri – bu: (Çəki: 1)

- pul kapitalı
 - torpaq
 - əmək
 - məhsuldar kapital
 - sahibkarlıq qabiliyyəti
-

Sual: İqtisadi resursların belə növü yoxdur: (Çəki: 1)

- əmək
- maddi

- qeyri-maddi
 - maliyyə
 - təbii
-

Sual: Əmək kapital, torpaq və sahibkarlıq qabiliyyəti kateqoriyalarını birləşdirən əlamət nədir? (Çəki: 1)

- hamısı maddi – istehsal resurslarıdır
 - bunlar iqtisadiyyatın fundamental prinsipləridir
 - bunlar istehsal amilləridir
 - bunlar makroiqtisadi göstəricilərdir
 - bunlar hamısı maddi nemətlərdir
-

Sual: Qeyri-maddi nemətlərə aiddir: (Çəki: 1)

- dərslik
 - dərman
 - kompyuter programı
 - avtomobil
 - meyvələr
-

Sual: Nemət adlanır: (Çəki: 1)

- nəticəsi insanın hansısa bir tələbatını ödəyən məqsədyönlü fəaliyyəti
 - insanın bu və ya digər tələbatını ödəyən əşya, hadisə və əmək məhsulu
 - iqtisadi tələbatların təzahür forması
 - maddi istehsalın məhsulu
 - insanın faydalı fəaliyyəti
-

Sual: Qeyri-maddi xidmətlərə aiddir. (Çəki: 1)

- ictimai nəqliyyatda gediş
 - dəlləkxanada saç qırxılması
 - turist səfəri
 - təhsil alma
 - atelyedə pencəyin tikilməsi
-

Sual: İstehsalın imkanlarına və məhsuldarlığına həllədici təsir göstərən mühüm element nədir? (Çəki: 1)

- əmək vasitəsi
 - əmək predmeti
 - istehsal amili
 - texnologiya
 - maddi nemət
-

Sual: İstehsal funksiyası nəyi göstərir? (Çəki: 1)

- mumkun olan maksimum istehsal həcmi və istifadə olunan istehsal amillərinin asılılığını
- istifadə olunan istehsal amillərininin kəmiyyəti arasında qarşılıqlı asılılığı

-
- firmanın maksimum istehsal həcmini
 - firmanın iqtisadi ehtiyatlara və istehsalın başqa şərtlərinə tələbatını
 - müxtəlif istehsal sahələrində məhsul istehsalının həcmini
-

Sual: İqtisadi sistemin istehsal imkanları nə ilə məhdudlaşır. (Çəki: 1)

- istifadə olunan ehtiyatların məhdudluğu ilə
 - insanların tələbatlarının sonsuzluğu ilə
 - dövlətin iqtisadi proseslərə müdaxiləsi ilə
 - iqtisadi ziddiyətlərlə
 - istehsal münasibətlərinin mürəkkəbliyi ilə
-

BÖLMƏ: 0303

Ad	0303
Suallardan	21
Maksimal faiz	21
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: İstehsal amillərinin qarşılıqlı əvəz olunması qismən aradan qaldırmağa imkan verir: (Çəki: 1)

- iqtisadi böhranları
 - tələbatların qeyri- məhdudluğunu
 - resursların məhdudluğunu
 - istehsalın səmərəliliyini
 - işsizliyi
-

Sual: İstehsal səmərəlidir-əgər (Çəki: 1)

- əmək resurslarından tam istifadə olunması təmin olunubsa
 - bütün resurslardan tam istifadə edilibsə
 - istehsal resurslarından tam istifadə olunubsa
 - keyfiyyətli mallar buraxılıbsa
 - yüksək mənfəət alınıbsa
-

Sual: İqtisadi resursların hansı növləri üçün mütləq məhdudluq səciyyəvidir: (Çəki: 1)

- təbii
 - maddi
 - maliyyə
 - informasiya
 - resursların bütün sadalanan növləri üçün nisbi məhdudluq səciyyəvidir
-

Sual: İstehsal imkanlarının əyrisi üzərində resursların tam istifadəsini göstərin. (Çəki: 1)

- istehsal imkanlarının əyrisindən yuxarı olan nöqtə

- istehsal imkanlarının əyrisindən aşağı olan nöqtə
 - İstehsal imkanlarının əyri üzərində olan nöqtə
 - 0 –dan başqa nöqtələr
 - düz cavab yoxdur
-

Sual: Məhdudluq budur: (Çəki: 1)

- ancaq sənayeləşmə sisteminin səciyyəsi
 - iqtisadi resursların xarakteristikası
 - insan tələbatlarının tam ödənilməsinin qeyri-mümkünlüyünü əks etdirən konsepsiya
 - inzibati-amirlik sisteminin səciyyəsi
 - təkrar istehsalın xarakteristikası
-

Sual: Insani tələbatların aşağıdakı təsnifatları kimə məxsusdur: - fizioloji - təhlükəsizlik - sosial əlaqələr - özünəhərmət - özünüreallaşdırma (Çəki: 1)

- A.Maslou
 - A.Toffler
 - K.Byuxer
 - D.Helbreyt
 - K.Marks
-

Sual: İş qüvvəsi və istehsal vasitələri arasında qarşılıqlı təsir əks olunur: (Çəki: 1)

- istehsal münasibətləri ilə
 - istehsal texnologiyası ilə
 - istehsalın təşkili ilə
 - idarəetmə metodları ilə
 - sadalananlardan heç biri
-

Sual: Əmtəə istehsalının zəruri şərtləri hesab edilir: (Çəki: 1)

- ictimai əmək bölgüsü
 - istehsalçıların iqtisadi cəhətdən tədric olunması
 - istehsalçıların müstəqilliyi, sahibkarların azadlığı
 - sadalanan hamısı
 - sadalanan heç biri
-

Sual: Əmtəə və xidmətləri istehsalı və reallaşdırılması yolu ilə istehsal amillərinin istifadəsi vasitəsilə öz mənafelərini reallaşdırın təsərrüfat həlqəsi-bu: (Çəki: 1)

- ev təsərrüfatı
 - firma
 - dövlət
 - bank
 - sadalananlardan heç biri
-

Sual: Aşağıdakı baxışlardan natural təsərrüfatı düzgün səjiyyələndirməyəni göstərin. (Sürət 23.04.2015 13:37:03) (Çəki: 1)

- natural təsərrüfat şəraitində insanın yaşaması üçün lazımların hamısını özü

istehsal edir.

- natural təsərrüfat şəraitində istehsal olunan məhsul mübadilə olunmur.
 - natural təsərrüfat şəraitində istehsalçıların bir-birindən sıx asılılığı yaranır;
 - istehsal qapalı xarakter daşıyır.
 - ictimai əmək bölgüsü natural təsərrüfat şəraitində zəif inkişaf edir.
-

Sual: Bazar iqtisadiyyatının əsası: (Çəki: 1)

- əmtəə istehsalıdır
 - natural istehsaldır
 - rəqabətdir
 - tələb və təklifdir
 - bütün sadalananlardır
-

Sual: Bazar: (Çəki: 1)

- alqı-satqı əməliyyatlarının məcmu
 - tələb və təklifin qarşılıqlı təsiri
 - satıcılar və alıcılar arasında qarşılıqlı münasibətlər
 - sadalnanlardan heç biri
 - sadalanan hamısı
-

Sual: Bazarın hansı iki tipi əmtəə və resursların dövranı modelinə daxil edilmişdir? (Çəki: 1)

- iş qüvvəsi bazarı və pul bazarı
 - valyuta bazarı, əmtəə və xidmətlər bazarı
 - pul bazarı və resurslar bazarı
 - resurslar bazarı, əmtəə və xidmətlər bazarı
 - informasiya bazarı və istehlak bazarı
-

Sual: Bazarın vasitəçi funksiyası ibarətdir. (Çəki: 1)

- əməyin nəticələrini mübadilə etmək məqsədi ilə istehsalçılar və istehlakçıların görüşməsini təmin etmək
 - həcmi və quruluşuna görə istehsal və istehlakin uyğunlaşdırılması
 - xərclərin azaldılması, yeni məhsulların yaradılmasına istehsalçıların həvəsləndirilməsi
 - əmtəələrin mübadiləsi üçün ekvivalent dəyərlilərin müəyyənləşdirilməsi
 - bazar iştirakçılarına zəruri informasiyaların çatdırılması
-

Sual: Bu bazar iqtisadiyyatının subyekti deyildir: (Çəki: 1)

- dövlət
 - ev təsərrüfatları
 - firmalar
 - bütün sadalananlar subyekti deyil
 - bütün sadalananlar subyektdir
-

Sual: Hansı təsdiq əmtəə istehsalının mahiyyətini təhrif edir? (Çəki: 1)

- Əmtəə istehsalı əmək bölgüsü ancaq mövcud olduğu üçün mövcuddur.
 - Əmtəə istehsalı istehsalçının özünün tələbatlarını ödəmək üçün məhsul istehsalını nəzərdə tutur.
 - Əmtəə istehsalı mübadiləsiz mümkün deyil.
 - Əmtəə istehsalı istehlakçıların tələbi olduğu məhsulların istehsalını nəzərdə tutur.
 - Əmtəə istehsalı – bazar iqtisadiyyatının əsası
-

Sual: İctimai təsərrüfatın əsas formaları hansılardır? (Çəki: 1)

- natural, əmtəə (bazar), planlı-amirlik təsərrüfatı
 - natural, əmtəə (bazar), kapitalist təsərrüfatı
 - natural, planlı-amirlik təsərrüfatı, sosialist təsərrüfatı
 - əmtəə (bazar), planlı-amirlik təsərrüfatı, kapitalist təsərrüfatı
 - əmtəə (bazar), planlı-amirlik təsərrüfatı
-

Sual: Müxtəlif məhsulların hazırlanmasının istehsalçıların əmək bölgüsünə yönəlməsinə əsaslanması necə adlanır. (Çəki: 1)

- istehsalçıların təcrid olunması
 - istehsalçıların müstəqilliyi
 - istehsalçıların ixtisalaşması
 - ilkin kapital yığıımı
 - iqtisadi mənafelər
-

Sual: Müstəqil qərarlar qəbul edən, öz tələbatlarını maksimum ödəməyə cəhd edən iqtisadi subyekt hansısa istehsal amilinin mülkiyyətçidir, insan kapitalının təkrar istehsalını təmin edir-bu: (Çəki: 1)

- ev təsərrüfatı
 - firma
 - dövlət
 - bank
 - sadalananlardan heç biri
-

Sual: Tədavül sferasında fəaliyyət göstərən kapital necə adlanır? (Çəki: 1)

- əsas kapital
 - dövriyyə kapitalı
 - ticarət kapitalı
 - sənaye kapitalı
 - borc kapitalı
-

Sual: Təsərrüfat tiplərinin ilkin forması hansıdır? (Çəki: 1)

- natural təsərrüfat
 - əmtəə təsərrüfatı
 - kapitalist təsərrüfatı
 - planlı təsərrüfat
 - sadalanların heç biri
-

Ad	0401
Suallardan	8
Maksimal faiz	8
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: Xüsusi mülkiyyət və bazar tənzimlənməsi üstünlüğünün səciyyəvi olduğu iqtisadi sistem necə adlanır: (Çəki: 1)

- ənənəvi iqtisadiyyat
- qarışiq iqtisadiyyat
- inzibati-amirlik iqtisadiyyatı
- sərbəst bazar iqtisadiyyatı
- keçid iqtisadiyyatı

Sual: Dövlət və bazar tənzimlənməsi; habelə müxtəlif mülkiyyət formalarının uzlaşdığı iqtisadi sistem necə adlanır? (Çəki: 1)

- ənənəvi iqtisadiyyat
- inzibati-amirlik iqtisadiyyatı
- qarışiq iqtisadiyyat
- sərbəst bazar iqtisadiyyatı
- keçid iqtisadiyyatı

Sual: Dövlət tənzimlənməsi və dövlət mülkiyyəti üstünlük edən iqtisadi sistem neçə adlanır ? (Çəki: 1)

- ənənəvi iqtisadiyyat
- qarışiq iqtisadiyyat
- azad bazar iqtisadiyyatı
- inzibati- amirlik iqtisadiyyatı
- keçid iqtisadiyyatı

Sual: İqtisadi sistem: (Çəki: 1)

- təsərrüfat mexanizmi və iqtisadi subyektlərin qarşılıqlı əlaqələri sistemidir;
- maddi və qeyri-maddi nemət və xidmət istehsalçıları və istehlakçıları arasındaki xüsusi şəkildə nizamlanmış əlaqələr sistemidir;
- mülkiyyət formaları ilə istehsal amillərinin vəhdətidir;
- texnoloji münasibətlərlə texnoloji üsulun qarşılıqlı təsir sistemidir;
- dövlətin iqtisadiyyatının tənzimlənməsi sistemi

Sual: İqtisadi sistem aşağıdakı məsələləri həll edir: (Çəki: 1)

- nə, harada, kimin üçün
- nə, necə, kimin üçün
- nə vaxt, niyə, harada və kim

- işsizliğin və inflyasiyanın səbəbi nədən ibarətdir
 gəlirlər necə bölünür
-

Sual: İqtisadi sistemlərin təhlilinə formasiya yanaşması neçə ictimai-iqtisadi formasiya ayırır: (Çəki: 1)

- 3
 4
 5
 6
 7
-

Sual: İqtisadi sistem üçün sadalanan məqsədlərdən hansı əsasdır? (Çəki: 1)

- İstehsalın texniki şərtlərini müəyyən etmək
 İnflyasiya və işsizliyi ləğv etmək
 ayrı-ayrı subyektlərin fəaliyyətini uyğunlaşdırmaq
 ədalətli ictimai quruluşu qurmaq
 insanların tələbatlarının ödənməsini təmin etmək
-

Sual: «İqtisadi institutlar» anlayışını elmi dövriyyəyə gətirən iqtisadi nəzəriyyə istiqamətini göstərin. (Çəki: 1)

- marksizm
 neokeynsçi
 neolibereal
 monetarist
 sosial-institusional
-

BÖLƏM: 04 02

Ad	04 02
Suallardan	9
Maksimal faiz	9
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: İstehsal imkanları əyrisinin iki məhsulun müxtəlif kombinasiyalarını göstərən hala uyğundur: (Çəki: 1)

- əmək resurslarının tam istifadə olunması
 dəyişməz texnologiya və mövcud ehtiyatların tam istifadə edilməsi
 tətbiq olunan ehtiyatların kəmiyyətinin artması
 maddi ehtiyatların tam istifadə olunması
 istifadə olunan resursların azalması
-

Sual: Universitetdə tələbənin təhsil almasının alternativ qiymətliliyi əks olunur: (Çəki: 1)

- təqaüdün miqdarı
 - təhsili atıb işləyərkən əldə edəcək maksimum əməkhaqqı
 - orta statistik mütəxəssisin təhsilinə dövlətin xərcləri
 - tələbənin saxlanmasına valideynlərin çəkdiyi xərclər
 - təhsilini bitirəndən sonra alınan gəlirlər
-

Sual: Hansı xərclər qeyri-aşkar (alternativ) adlanır? (Çəki: 1)

- hazır məhsulun reallaşdırılması ilə əlaqədar xərclər
 - rəqabət mübarizəsi və reklamla əlaqədar xərclər
 - istehsalın genişləndirilməsilə əlaqədar xərclər
 - resursların məhdudluğu şəraitində seçimin zəruriliyilə əlaqədar xərclər
 - sadalanan xərclərdən heç biri
-

Sual: İstehsal imkanları əyrisində məhsullardan birinin istehsalının artmasına uyğun olaraq: (Çəki: 1)

- o biri məhsulun istehsalı aşağı düşür
 - o biri məhsulun istehsalı artır
 - o biri məhsulun istehsalının həcmi sabit qalır
 - o biri məhsulun istehsalı dayandırılır
 - gəlirlər artır
-

Sual: İstənilən istehsal üsulunun əsasını nə təşkil edir? (Çəki: 1)

- əmək vasitələri və əmək cisimləri
 - əmək vasitələri və iş qüvvəsi
 - iş qüvvəsi və istehsal münasibətləri
 - məhsuldar qüvvələr və istehsal münəsibətləri
 - məhsuldar qüvvələr və texnologiya
-

Sual: Keçid iqtisadiyyatının əsas cəhətlərinə aid deyildir: (Çəki: 1)

- dövlət tənzimlənməsinin güclənməsi
 - qiymətlərin liberallaşdırılması
 - sahibkarlıq fəaliyyəti üçün şəraitin yaradılması
 - mülkiyyət formalarının dəyişməsi
 - rəqabət mühitinin yaradılması və saxlanması
-

Sual: Hər bir iqtisadi sistem ehtiyatların məhdudluğu faktı ilə üzləşir, nə deməkdir: (Çəki: 1)

- elə ola bilər ki, bəzi məhsulları yalnız həddən artıq yüksək qiymətlə almaq olur.
 - məhdudluqla kasıb dövlətlər qarşılaşır, varlı dövlətlərdə isə bu problem həll olunmuşdur.
 - bütün insan tələbatlarını ödəmək üçün istehsal ehtiyatları heç vaxt kifayət qədər olmur.
 - hər bir iqtisadiyyatda enmə dövrləri olur ki, bu zaman ehtiyatların məhdudluğu mövcud olur.
 - heç bir iqtisadi sistem resursların səmərəli istifadə olunmasını təmin edə bilməz
-

Sual: Nə ilə əlaqədar olan xərclər transaksion xərclərə aid edilmir? (Çəki: 1)

- qiymətlər haqqında informasiya axtarışı ilə
 - avadanlıqın işlək vəziyyətdə saxlanması ilə
 - tərəfmüqabillərlə müqavilə bağlanması ilə
 - müqavilələrinin yerinə yetirilməsinə nəzarəti ilə
 - bütün göstərilənlər tansaksion xərclərə aiddir
-

Sual: Səhmdar mülkiyyətin ingilissaksan modelində daimi səhmdarların əllərində toplanmalıdır. (Çəki: 1)

- Səhmdarın 70-80%
 - Səhmdarın 50%-ə qədəri
 - Səhmdarın 5-10%-ı
 - Səhmdarın 20-30%-ı
 - Səhmdarın 100%-ı
-

BÖLƏM: 0403

Ad	0403
Suallardan	5
Maksimal faiz	5
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Aşağıdakı yeddi sivilizasiyanı fərqləndirən nəzəriyyə hansıdır? -neolit-mövcudluq müddəti 30-35 əsr; -şərq-quldarlıq(bürunc dövrü)-mövcudluq müddəti dünyada 20-23 əsr; -antik(dəmir dövrü) –dünyada 12-13 əsr; -erkən feodal-müvafiq olaraq 7 və 9 əsr; -sənayeyəqədərki-4,5 və 2,5 əsr; -sənaye-2,3 və 1,5 əsr; -postsənaye-1,3 və 1,4 əsr. (Çəki: 1)

- sənayeləşdirmə nəzəriyyəsi;
 - tsiklik inkişaf nəzəriyyəsi;
 - mərhələli inkişaf nəzəriyyəsi;
 - sivilizasiyaların toqquşması nəzəriyyəsi.
 - sosial -iqtisadi formasiyaların nəzəriyyəsi
-

Sual: Iqtisadi sistemin səmərəli fəaliyyətinin əsas problemi: (Çəki: 1)

- resursların bölgüsünün ən yaxşı üsulunun seçilməsi problemidir
 - təsərrüfat fəaliyyətinin nəticələrinin daha yaxşı bölgüsü problemidir
 - işsizlik problemidir
 - inflyasiya problemidir
 - iş qüvvəsinin istehsal sahələri üzrə bölgüsü problemidir
-

Sual: Qapalı ev təsərrüfatı, şəhər təsərrüfatı, xalq təsərrüfatı – iqtisadi sistemlərin bu növləri bu əsasla ayrılır: (Çəki: 1)

- formasiya yanaşması
 - istehsal və istehlak arasında əlaqənin xarakteri
 - iqtisadiyyatın sənayeləşməsi dərəcəsi
 - iqtisadiyyatda ETT-nin rolü
 - resurslara mülkiyyətin formaları
-

Sual: Əgər resursqoruyucu texnologiya tətbiq olunarsa onda istehsal imkanlarının əyrisi: (Çəki: 1)

- daha qabarıq olar
 - çökük olar
 - sola yerini dəyişər
 - sağa yerini dəyişər
 - dəyişməz qalar
-

Sual: Əgər ölkə özünün bütün maddi və əmək ehtiyatlarını istifadə edərsə, hər hansı məhsuldan çoxlu miqdarda: (Çəki: 1)

- istehsal oluna bilməz
 - mümkün ehtiyatları artırmaqla istehsal oluna bilər
 - ehtiyatların yenidən bölgüsü ilə istehsal oluna bilər
 - vergilərin azalması ilə istehsal oluna bilər
 - oluna bilər, əgər təbii resurslar kifayət qədərdir
-

BÖLƏM: 0501

Ad	0501
Suallardan	12
Maksimal faiz	12
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Mülkiyyət hüququ: (Çəki: 1)

- nemət üzərində müstəsna fiziki nəzarət hüququndur.
 - nemətlərin istifadə olunmasından əldə olunan nəticələrə sahib olmaq hüququndur.
 - nemətin kim və necə istifadə etməsi qərarını qəbul etmək hüququndur.
 - bütün sadalananan hüquqları
 - sadalananan hüquqlardan heç biri
-

Sual: Mülkiyyət iqtisadi anlayış kimi: (Çəki: 1)

- insanların əşyalara münasibətidir.
 - əşyanın özüdür
 - əşyaların mənimsənilməsi ilə əlaqədar insanların bir-birinə münasibətləridir.
 - əşyanın icarəyə verilməsi
 - mülkiyyət iqtisadi anlayış deyil
-

Sual: Müasir bazar iqtisadiyyatında mülkiyyətin daha geniş yayılmış növü budur: (Çəki: 1)

- dövlət mülkiyyəti
 - səhmdar mülkiyyəti
 - xüsusi mülkiyyət
 - bələdiyyə mülkiyyəti
 - kooperativ mülkiyyət
-

Sual: Mülkiyyət obyektlərinin ictimai mülkiyyətdən xüsusi mülkiyyətə keçməsi prosesi: (Çəki: 1)

- milliləşdirmə
 - inventarlaşdırma
 - özəlləşdirmə
 - müsadirə
 - spesifikasiya
-

Sual: Mülkiyyət obyektlərinin xüsusi mülkiyyətdən dövlət mülkiyyətinə keçməsi prosesi adlanır: (Çəki: 1)

- milliləşdirmə
 - invertarlaşdırma
 - özəlləşdirmə
 - müsadirə
 - spesifikləşdirmə
-

Sual: İqtisadiyyatda xüsusi müllkiyyətin üstünlük təşkil etməsi aşağıdakının səciyyəvi xüsusiyyətlərini əks etdirir: (Çəki: 1)

- azad bazar iqtisadiyyatının
 - inzibati-amirlik iqtisadiyyatının
 - qarışiq iqtisadiyyatın
 - keçid iqtisadiyyatının
 - sadalananlardan heç birinin
-

Sual: Xüsusi mülkiyyət – aşağıdakılardan hansının üzərində vətəndaşların hüququnun möhkəmləndirilməsi formasıdır? (Çəki: 1)

- hər hansı əmlaka yiyələnmək və tətbiq etmək.
 - hər hansı əmlakdan istifadə etmək və onunla əlaqədar sərəncam vermək;
 - hər hansı əmlakin istifadəsi və onunla əlaqədar sərəncam verilməsi
 - hər hansı əmlakla əlaqədar sahibolma, istifadə və sərəncamvermə
 - hər hansı əmkakın istifadəsi, sahibolması, yiyələnməsi
-

Sual: Hansı meyara görə firmaların (müəssisələrin) xüsusi, dövlət və qarışiq formaları fərqləndirilir? (Çəki: 1)

- təşkili formasına görə
- mülkiyyət formasına görə
- sahə mənsubiyətinə görə

-
- məhsulun xarakterinə görə
 - kapitalın həcmindən görə
-

Sual: Şəhərin bütün texniki xidmətlərinin vahid əldə cəmləşməsi, istismarını qaydaya salmaqla əhaliyə əlavə rahatlıqların verilməsinə hansı mülkiyyət forması imkan yaradır? (Çəki: 1)

- xüsusi mülkiyyət;
 - dövlət mülkiyyəti;
 - bələdiyyə mülkiyyəti;
 - kollektiv mülkiyyət.
 - səhmdar mülkiyyəti
-

Sual: Vətəndaşların şəxsi əmlakı və yiğimları hansı mülkiyyət formasına aiddir? (Çəki: 1)

- dövlət
 - ictimai
 - xüsusi
 - bələdiyyə
 - səhmdar
-

Sual: İstehsal vasitələrinin və istehmsal vasitələrini hərəkətə gətirən bilik və təcrübəyə malik olan insanların məjmuu adlanır. (Çəki: 1)

- məhsuldar qüvvələr
 - istehsal münasibətləri
 - iqtisadi sistem
 - istehsal üsulu
 - əmək vasitələri
-

Sual: Zəif inkişaf etmiş ölkələr üçün iqtisadi sistemlərdən səciyyəvi olanını göstərin. (Çəki: 1)

- qarışq
 - inzibati- amirlik
 - bazar azadlığı
 - keçid
 - ənənəvi
-

BÖLMƏ: 05 02

Ad	05 02
Suallardan	13
Maksimal faiz	13
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Sadalanan sahələrdən hansında dövlət mülkiyyətinin daha böyük payının olması məqsədönlüdürlər: (Çəki: 1)

- turizm sahəsi
 - ayaqqabı istehsalı
 - avtomobil istehsalı
 - elektrik enerjisi istehsalı
 - mənzil tikintisi
-

Sual: Kollektiv mülkiyyətin bir növü deyildir: (Çəki: 1)

- açıq səhmdar cəmiyyətinin mülkiyyəti
 - xüsusi firmaların mülkiyyəti
 - kooperativlərin mülkiyyəti
 - tam ortaqlıq mülkiyyəti
 - qapalı səhmdar cəmiyyətinin mülkiyyəti
-

Sual: Məhsulun istehsalı ilə deyil, onu müşayiət edən məsəflərlə əlaqədar xərclər adlanır: (Çəki: 1)

- transaksion
 - hesabi
 - buraxılmış imkanların xərcləri
 - iqtisadi
 - son hədd
-

Sual: Özəlləşdirmə metodlarına aid deyildir: (Çəki: 1)

- dövlət mülkiyyətinin əvəzsiz verilməsi
 - hərraclardan müəssisələrin satışı
 - çek özəlləşdirməsi
 - xüsusi sahibkarların kooperativlərdə birləşməsi
 - səhmlərin səhmdarlaşdırılması və satışı
-

Sual: Azərbaycanda dövlət mülkiyyətinin özəlləşdirilməsinin I programı nə vaxt qəbul olunmuşdur? (Çəki: 1)

- 1993-cü il
 - 2001-ci il
 - 1995-ci il
 - 2003-cü il
 - 1998-ci il
-

Sual: İri müəssisələrin özəlləşdirilməsi üçün zəruri şərt nədir: (Çəki: 1)

- onların əvvəlcədən səhmdar cəmiyyətə çevrilməsi
 - onların ixtisaslaşdıığı fəaliyyət növünün müəyyənləşdirilməsi
 - onların xüsusu mülkiyyətə keçirilməsi
 - onların kiçik müəssisələrə bölünməsi
 - iri müəssisələri özəlləşdirmək lazımdır
-

Sual: İqtisadi resurslar və insanın iqtisadi fəaliyyətinin nəticələri: (Çəki: 1)

- mülkiyyətin subyektləridir
 - mülkiyyətin obyektləridir
 - mülkiyyətin hüquqlarıdır
 - mülkiyyətin funksiyalarıdır
 - sadalananlardan heç biri deyildir
-

Sual: K.Marksın fikrincə, ictimai istehsalın xarakteri müəyyən edilir: (Çəki: 1)

- istehsal vasitələri üzərində mülkiyyətin münasibətlərilə
 - istehlak şeyləri üzərində mülkiyyət münasibətlərilə
 - mülkiyyət anlayışının hüquqi məzmunu ilə
 - mülkiyyət anlayışının iqtisadi məzmunu ilə
 - mülkiyyətdən asılı deyildir
-

Sual: Hansı sahədə dövlət mükiyyətinin üstünlüyü məqsədyönlü deyildir: (Çəki: 1)

- ekoloji təhlükəsizlik
 - tarixi abidələrin mühafizəsi
 - təhsil
 - fundamental elm
 - bank sahəsi
-

Sual: İcarədarın hüquqlarına aid deyil: (Çəki: 1)

- icarəyə götürülmüş əmlaka sahibolma;
 - icarəyə götürülmüş əmlakdan istifadəetmə;
 - icarəyə götürülmüş əmlakın özgələşdirilməsi;
 - sadalanın hamısı
 - sadalanınların heç biri
-

Sual: Hansı sahədə mülkiyyətin kooperativ forması daha geniş yayılmışdır? (Çəki: 1)

- pərakəndə ticarət
 - kənd təsərrüfatı
 - avtomobil istehsalı
 - kömür hasilatı sənayesi
 - ictimai iaşə
-

Sual: Məhsuldar qüvvələr və texnoloji münasibətlər sistemi nədir? (Çəki: 1)

- iqtisadi sistem
 - texnoloji istehsal üsulu
 - ictimai istehsal üsulu
 - təkrar istehsal prosesi
 - təsərrüfat fəaliyyəti
-

Sual: Maddi nemətlərin və xidmətlərin istehsalı, bölgüsü, mübadiləsi və istehsalkı ilə əlaqədar insanların münasibətləri nədir? (Çəki: 1)

- texnoloji münasibətlər

- sosial münasibətlər
 - istehsal münasibətlər
 - istehsal imkanları
 - məhsuldar qüvvələr
-

BÖLMƏ: 0503

Ad	0503
Suallardan	7
Maksimal faiz	7
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Xüsusi mülkiyyətin əsas mövcudluq şərtlərinə aid deyildir: (Çəki: 1)

- müəssisələrin yaradılması və istənilən sahibkarlıq fəaliyyətinə başlanmasının tam sərbəstliyi
 - xüsusi mülkiyyətin zəmanətli mühafizəsi
 - xüsusi kapital qoyuluşlarının stimullaşdırılması
 - istehsal ixtisaslaşmasının inkişafı
 - bütün sadalanınanlar aiddir
-

Sual: Mülkiyyət hüquqları nəzəriyyəsində mülkiyyət münasibətləri şərtlənmişdir: (Çəki: 1)

- təsərrüfatçılığın üstün üsulu ilə
 - istehsalın inkişaf səviyyəsilə
 - resursların nadirliyilə
 - iqtisadiyyatın dövlət tənzirmlənməsilə
 - bütün sadalanınanlarla
-

Sual: Mülkiyyət hüquqlarının spesifikləşdirilməsi nəyi bildirir? (Çəki: 1)

- bu hüquqların digər şəxsə verilməsi
 - bu hüquqların dəqiq müəyyənləşdirilməsi
 - bu hüquqların ləğv edilməsini
 - mülkiyyətin formalarının dəyişdirilməsini
 - sadalanınanlardan heç biri
-

Sual: Xüsusi mülkiyyətə aid deyildir? (Çəki: 1)

- ev təsərüffatlarının əmlakı
 - şəxsi yiğimlər
 - leqal xüsusi müəssisələr
 - qeyri-leqal xüsusi müəssisələr
 - bütün sadalanınanlar aiddir
-

Sual: Səhmdar mülkiyyətinin kontinental modelində sabit səhmdarların əlində

cəmlənmişdir: (Çəki: 1)

- səhmlərin 70-80%-i
 - səhmlərin 50%-ə yaxını
 - səhmlərin 20-30-%-i
 - səhmlərin 5-10%-i
 - bu model üçün sabit səhmdarların olması səciyyəvi deyildir
-

Sual: Kollektiv mülkiyyətin hansı forması xüsusi mülkiyyətin cəhətlərə malikdir? (Çəki: 1)

- kooperativ mülkiyyət
 - tam yoldaşlıq mülkiyyəti
 - məhdud məsuliyyətli yoldaşlıq mülkiyyəti
 - səhmdar cəmiyyətinin mülkiyyəti
 - bu mülkiyyət formalarının heç biri ümumi cəhətə malik deyil
-

Sual: Özəlləşdirmənin zəruri şərti bu deyildir. (Çəki: 1)

- özəlləşdirmənin hüquqi bazasının olması
 - fond bazarının yaradılması
 - iqtisadiyyatda dövlət bölməsinin üstünlüyü
 - özəlləşdiriləcək obyektlərə tələbin qabaqcadan qiymətləndirilməsi
 - bütün sadalananlar özəlləşdirmənin zəruri şərtidir
-

BÖLƏM: 0601

Ad	0601
Suallardan	11
Maksimal faiz	11
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Bazar: (Çəki: 1)

- alqı-satqı əməliyyatlarının məcmusu
 - tələb və təklifin arasında qarşılıqlı münasibətlər
 - satıcılar və alıcılar arasında qarşılıqlı münasibətlər
 - iqtisadi subyektlər arasında ictimai əlaqələr sistemi
 - sadalanın hamısı
-

Sual: Aşağıda sadalanın təsdiqlərdən hansı əmtəə istehsalının mahiyyətini təhrif edir? (Çəki: 1)

- əmtəə istehsalı ancaq əmək bölgüsü olduğu üçün mövcuddur.
- əmtəə istehsalı istehsalçının özünün tələbatlarını ödəmək üçün məhsul istehsalını nəzərdə tutur.
- əmtəə istehsalı mübadiləsiz mümkün deyil.
- əmtəə istehsalı istehlakçıların tələbi olduğu məhsulların istehsalını nəzərdə tutur.

- Əmtəə istehsalı – bazar iqtisadiyyatının əsasıdır
-

Sual: Aşağıdakı baxışlardan hansı natural təsərrüfatı düzgün səciyyələndirməyib: (Çəki: 1)

- natural təsərrüfat şəraitində insanın yaşaması üçün lazım olanların hamısını özü istehsal edir
 - natural təsərrüfat şəraitində istehsal olunan məhsul mübadilə olunmur
 - natural təsərrüfat şəraitində istehsalçıların bir-birindən sıx asılılığı yaranır
 - istehsal qapalı xarakter daşıyır
 - ictimai əmək bölgüsü natural təsərrüfat şəraitində zəif inkişaf edir
-

Sual: Əmtəə istehsalının zəruri şərtləri hesab edilir: (Çəki: 1)

- ictimai əmək bölgüsü
 - istehsalçıların iqtisadi cəhətdən təcrid olunması
 - istehsalçıların müstəqilliyi, sahibkarların azadlığı
 - sadalanın hamısı
 - sadalanın heç biri
-

Sual: İctimai təsərrüfatın əsas formaları hansılardır? (Çəki: 1)

- natural, əmtəə
 - natural, kapitalist təsərrüfatı
 - natural, planlı- inzibati təsərrüfat
 - əmtəə (bazar), planlı-inzibati təsərrüfatı, kapitalist təsərrüfatı
 - əmtəə (bazar), planlı-inzibati təsərrüfat
-

Sual: Təsərrüfat tiplərinin ilkin forması hansıdır? (Çəki: 1)

- natural təsərrüfat
 - əmtəə təsərrüfatı
 - kapitalist təsərrüfatı
 - planlı təsərrüfat
 - sadalanınlar heç biri
-

Sual: Sadə əmtəə istehsalı zamanı əmtəə nədir? (Çəki: 1)

- istehsal məhsulları
 - iş quvəsi
 - istehsal vastələri
 - torpaq
 - bütün sadalanınlar
-

Sual: Bazarın belə tipi yoxdur: (Çəki: 1)

- inkişaf etməmiş
- inkişaf etmiş
- azad
- tənzimlənən
- deformasiya olunmuş

Sual: İnkışaf etmiş əmtəə istehsalının sadə əmtəə istehsalından fərqi ondan ibarətdir ki; (Çəki: 1)

- yalnız əmək məhsulları deyil, həmçinin istehsal amilləri də əmtəədir
 - istehsal öz tələbatlarının ödənilməsi məqsədilə həyata keçirilir
 - nemət və xidmətlərin istehsalı satış məqsədilə həyata keçirilir
 - ixtisaslaşma olmur
 - əmək məhsulları əmtəədir
-

Sual: Bazarın meydana gəlməsinin şərtlərinə aid deyildir: (Çəki: 1)

- əmək bölgüsü
 - ixtisaslaşma
 - istehsalçıların iqtisadi əlahiddəliyi
 - natural təsərrüfata üstünlörlər
 - istehsalçıların mülkiyyətinin olması
-

Sual: Tədavül sferasında fəaliyyət göstərən kapital necə adlanır? (Çəki: 1)

- əsas kapital
 - dövriyyə kapitalı
 - ticarət kapitalı
 - sənaye kapitalı
 - borc kapitalı
-

BÖLƏM: 06 02

Ad	06 02
Suallardan	12
Maksimal faiz	12
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Bazar iqtisadiyyatının əsası: (Çəki: 1)

- əmtəə istehsalıdır
 - natural istehsaldır
 - rəqabətdir
 - tələb və təklifdir
 - bütün sadalananlardır
-

Sual: Müasir bazar təsərrüfatının modellərinə aiddir: (Çəki: 1)

- korporativ iqtisadiyyat
- qarışq iqtisadçıyyat
- sosial bazar təsərrüfatı

- bütün sadalanınlar
 - sadalanınlardan heç biri
-

Sual: Əmtəə istehsalının inkişafının yüksək mərhələsi: (Çəki: 1)

- inzibati-amirlik iqtisadiyyatıdır
 - bazar iqtisadiyyatıdır
 - inkişaf etmiş əmtəə istehsalıdır
 - deformasiya
 - natural təsərrüfat
-

Sual: Hansı anlayış bazarının müasir anlamına daha çox uyğundur: (Çəki: 1)

- ticarət yeri
 - əmtəə mübadiləsinin forması
 - iqtisadiyyatın təşkilinin və fəaliyyətinin ictimai forması
 - alıcılar və satıcıların məcmusu
 - əmtəə və xidmətlər alqı-satqısının bütün sövdələşmələrinin məcmusu
-

Sual: Bazarın tənzimləyici funksiyasından ibarətdir: (Çəki: 1)

- İstehsal sahəsilə istehlak sahəsinin birləşdirilməsindən
 - həcmi və strukturu üzrə istehsal və istehlakın uzlaşdırılmasından
 - istehsalçıları məsrəfləri azaltmağa, yeni məhsul yaratmağa həvəsləndirməkdən
 - əmtəə mübadiləsi üçün dəyər ekvivalentlərinin yaradılmasından
 - bazar iştirakçılarına zəruri informasiyanı verməkdən
-

Sual: Bazarın integrasiyaedici funksiyasından ibarətdir: (Çəki: 1)

- istehsal sahəsilə istehlak sahəsinin birləşdirilməsindən
 - həcmi və strukturu üzrə istehsal və istehlakın uzlaşdırılmasından
 - istehsalçıları məsrəfləri azaltmağa, yeni məhsul yaratmağa həvəsləndirməkdən
 - əmtəə mübadiləsi üçün dəyər ekvivalentlərinin yaradılmasından
 - bazar iştirakçılarına zəruri informasiyanı verməkdən
-

Sual: Bazarın stimullaşdırıcı funksiyası ibarətdir: (Çəki: 1)

- istehsal sahələrilə istehlak sahəsinin birləşdirilməsindən
 - həcmi və strukturu üzrə istehsal və istehlakın uzlaşdırılmasından
 - istehsalçıların məsrəfləri azaltmağa, ueni məhsul yaratmağa həvəsləndirməkdən
 - əmtəə mübadiləsi üçün dəyər ekvivalentlərinin yaradılmasından
 - bazar iştirakçılarına zəruri informasiyanı verməkdən
-

Sual: Sadə əmtəə təsərrüfatı üçün səciyyəvi olmayanını göstərin. (Çəki: 1)

- içtimai əmək bölgüsü
 - istehsal vasitəldəri üzərində xüsusi mülkiyyət
 - muzdlu əməyin üstünlüyü
 - əmək məhsullarının alqı-satqısı yolu ilə tələbatların ödənilməsi
 - insanlar arasında iqtisadi əlaqələrin bazar vasitəsi ilə olması
-

Sual: Müxtəlif məhsulların hazırlanmasının istehsalçıların əmək bölgüsünə yönəlməsinə əsaslanması necə adlanır. (Çəki: 1)

- istehsalçıların təcrid olunması
 - istehsalçıların müstəqilliyi
 - istehsalçıların ixtisalaşması
 - ilkin kapital yığımı
 - iqtisadi mənafelər
-

Sual: Təsərrüfat münasibətlərinin iki tipini fərqləndirirlər. (Çəki: 1)

- sadə və geniş
 - natural-əşya və əmtəə
 - maddi və qeri-maddi
 - istehsal və qeyri-istehsal
 - doğru cavab yoxdur
-

Sual: Bazarın vasitəçi funksiyası ibarətdir. (Çəki: 1)

- əməyin nəticələrini mübadilə etmək məqsədi ilə istehsalçılar və istehlakçıların görüşməsini təmin etmək
 - həcmi və quruluşuna görə istehsal və istehlakin uyğunlaşdırılması
 - xərclərin azaldılması, yeni məhsulların yaradılmasına istehsalçıların həvəsləndirilməsi
 - əmtəələrin mübadiləsi üçün ekvivalent dəyərlilərin müəyyənləşdirilməsi
 - bazar iştirakçılarına zəruri informasiyaların çatdırılması
-

Sual: Tacir kapitalının əmələ gəlməsi əlaqədardır. (Çəki: 1)

- birinci ictimai əmək bölgüsü
 - ikinci ictimai əmək bölgüsü
 - üçüncü ictimai əmək bölgüsü
 - dördüncü ictimai əmək bölgüsü
 - ilkin kapital yatımı
-

BÖLMƏ: 0603

Ad	0603
Suallardan	18
Maksimal faiz	18
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Müasir bazar təsərrüfatının hansı modeli iqtisadiyyatda dövlət bölməsinin əhəmiyyətli (30%-dək) payı ilə səciyyələnir? (Çəki: 1)

- korporativ iqtisadiyyat
- qarışiq iqtisadiyyat

- sosial bazar təsərrüfatı
 - bütün sadalanınanlar
 - sadalanınlardan heç biri
-

Sual: Müasir bazar təsərrüfatının hansı modeli üçün sahibkarlığın inkişafından ötrü dövlətin şərait yaratması səciyyəvidir? (Çəki: 1)

- korporativ iqtisadiyyat
 - qarışiq iqtisadiyyat
 - sosial bazar təsərrüfatı
 - bütün sadalanınanlar
 - sadalanınlardan heç biri
-

Sual: Elm bəşər tarixində belə əmək bölgüsünü ayırmır: (Çəki: 1)

- əkinçiliyin heyvandarlıqdan ayrılması
 - sənətkarlığın kənd təsərrüfatından ayrılması
 - ticarət kapitalının sənaye kapitalından ayrılması
 - yüngül sənayenin ağır sənayedən ayrılması
 - xidmət sahəsinin istehsal sahəsindən ayrılması
-

Sual: Bazar münasibətlərinin maddi əsası: (Çəki: 1)

- əmək bölgüsüdür
 - maddi nemətlər və xidmətlərdir
 - əmtəələrin və pulun hərəkətidir
 - tələb və təklifin dəyişiklikləridir
 - adları çəkilənlərdən heç biri
-

Sual: Deformasiya olunmuş bazarın səciyyəvi cəhətlərinə aid deyildir: (Çəki: 1)

- çoxsaylı bazar subyektlərinin və müxtəlif mülkiyyət formalarının olmaması
 - resurs və əmtəənin bölgüsündə mərkəzləşdirmə
 - tələb və təklifin balansızlığı
 - kölgə iqtisadiyyatının böyük miqdarda payı
 - azad rəqabətin olması
-

Sual: Bazarın deformasiyasını aradan götürmək üçün zəruridir: (Çəki: 1)

- təsərrüfat fəaliyyətinin sərbəstliyini təmin etmək
 - mülkiyyət formalarının müxtəlifliyini yaratmaq
 - sərbəst qiymət əmələgəlmə mexanizmini formalasdırmaq
 - inkişaf etmiş bazar infrastrukturunu yaratmaq
 - bütün sadalanınanlar
-

Sual: Sənətkarlığın formalasması və sənətkarlıq sahələrinin meydana gəlməsi hansı ictimai əmək bölgüsünü yaradır? (Çəki: 1)

- birinci ictimai əmək bölgüsünü
- ikinci iri ictiami əmək bölgüsünü
- üçüncü iri ictimai əmək bölgüsünü

- dördüncü ictiami əmək bölgüsünü
 - sadalanan heç biri
-

Sual: Tarixən natural təsərrüfat forması nəyə əsaslanırdı. (Çəki: 1)

- torpaq mülkiyyətinə
 - istehsalçıların təcrid olunmasına
 - əmək bölgüsünə
 - xidmətlər istehsalına
 - ixtisaslaşmaya
-

Sual: Əmtəə istehsalının öz yüksək pilləsinə çatması nə ilə əlaqədardır. (Çəki: 1)

- birinci içtimai əmək bölgüsü ilə
 - ikinci içtimai əmək bölgüsü ilə
 - üçüncü içtimai əmək bölgüsü ilə
 - dövlət mülkiyyətinin yaranması ilə
 - ilkin kapital yığımı prosesi ilə
-

Sual: Pul vasitəsi ilə həyata keçirilən mübadilə nədir? (Çəki: 1)

- - ticarət
 - sahibkarlıq fəaliyyəti
 - əmtəə tədavülü
 - içtimai təkrar istehsal
 - əmtəə təsərrüfatı
-

Sual: İctimai istehsalda bazarın rolü ibarətdir: (Çəki: 1)

- istehsala istehsalın hansı həcmidə və quruluşda olması haqqında işarə verilməsi
 - tələb və təklif tarazlaşdırılması
 - rəqabət qabiliyyətlərinə görə istehsalçıları differensiallaşdırmaq
 - köhnəlmiş istehsalların bağlanmasına təsir etmək
 - bütün göstərilənlərdən
-

Sual: Əmtəə – bu: (Çəki: 1)

- - hansısa tələbatı ödəyə bilən nə varsa hər şey
 - inkişaf etmiş əmtəə istehsalı şəraitində yaradılmış əmək məhsulu
 - hansısa tələbatı ödəyən və satış üçün nəzərdə tutulan əmək məhsulu
 - satıcı ilə alıcı arasında alqı-satqı sövdələşməsinin predmeti olan əşya
 - digər iqtisadi nemətə və ya müəyyən məbləğ pula mübadilə oluna bilən iqtisadi nemət
-

Sual: Əmtəənin əsas xassələrinə aiddir: (Çəki: 1)

- istehlak dəyəri və mübadilə dəyəri
- mübadilə dəyəri və bazar dəyəri
- bazar dəyəri və istehlak dəyəri
- əmtəənin çəkisi və ölçüləri

sadalanan heç biri

Sual: Əmtəənin hansısa tələbatı ödəmək qabiliyyəti: (Çəki: 1)

- içtimai-zəruri dəyər
 - istehlak dəyəri
 - mübadilə dəyəri
 - bazar dəyəri
 - əmtəənin qiymətliliyi
-

Sual: Əmtəənin müəyyən kəmiyyət nisbətlərində digər əmtəələrə mübadilə olunmaq qabiliyyəti adlanır: (Çəki: 1)

- içtimai-zəruri dəyər
 - istehlak dəyəri
 - mübadilə dəyəri
 - bazar dəyəri
 - əmtəənin qiymətliliyi
-

Sual: İctimai-zəruri əmək məsrəfləri-bu (Çəki: 1)

- ictimai normal istehsal şəraitində bu növ əmtəələrin əsas kütləsinin istehsalına məsrəflər
 - cəmiyyətə zəruri olan əmtəələrin istehsalına məsrəflər
 - istehlak dəyərinə malik əmtəələrin istehsalına əmək məsrəfləri
 - mübadilə dəyərinə malik əmtəələrin istehsalına əmək məsrəfləri
 - dövlət tərəfindən tənzim olunan bazar iqtisadiyyatı şəraitində əmtəələrin istehsalına əmək məsrəfləri
-

Sual: Pul mənşəyinin təkamül konsepsiyasına uyğun olaraq pul – bu: (Çəki: 1)

- əmtəə və xidmətlərin mübadiləsinə qəbul edilən nə varsa, hər şey
 - insanlar arasında razılışma məhsulu
 - ümumi ekvivalent rolunu yerinə yetirən xüsusi növlü əmtəə
 - pul kimi istifadə olunan şey
 - universal əmtəə
-

Sual: Pulun belə bir funksiyası yoxdur: (Çəki: 1)

- dəyər ölçüsü
 - qiymət müqyası
 - tədavül vasitəsi
 - tədiyyə vasitəsi
 - qiymətlərin maştabı
-

BÖLMƏ: 0701

Ad	0701
----	------

Suallardan	8
------------	---

Maksimal faiz	8
---------------	---

Sualları qarışdırmaq



Suallar təqdim etmək

1 %

Sual: Bazar infrastrukturuna aiddir: (Çəki: 1)

- banklar
 - yarmarkalar
 - valyuta birjaları
 - reklam agentliyi
 - sadalananların hamısı
-

Sual: Qiymətli kağızlar bazarı necə adlanır ? (Çəki: 1)

- hərrac
 - yarmarka
 - fond birjası
 - əmtəə birjası
 - emissiya sistemi
-

Sual: Obyektlər üzrə bazar quruluşu və sistemini səciyyələndirməyən meyarı seçin.
(Çəki: 1)

- istehlak bazarı
 - iş qüvvəsi bazarı
 - istehsal vasitələri bazarı
 - satıcı bazarı
 - innovasiya bazarı
-

Sual: Hansı bazarın ərazi əlaməti üzrə bazar strukturunun təsnifatı ilə əlaqəsi yoxdur?
(Çəki: 1)

- leqal bazar
 - lokal bazar
 - regional bazar
 - milli bazar
 - dünya bazarı
-

Sual: Bazarın ayrı-ayrı elementlərinin daxili quruluşu, yerləşməsi; bazarın ümumi
həcmində onların xüsusi çəkisi- bu: (Çəki: 1)

- bazarın strukturudur
 - bazarın infrastrukturudur
 - bazar mexanizmidir
 - bazarlar sistemidir
 - sadalananlardan heç biri deyildir
-

Sual: Bazarın normal fəaliyyətini təmin edən sistemlər, xidmətlər, müəssisələr,
təşkilatların məcmusu – bu: (Çəki: 1)

- bazar strukturudur
 - bazarın infrastrukturudur
 - bazar mexanizmidir
 - bazarlar sistemidir
 - sadalananlardan heç biri deyildir
-

Sual: Müasir bazarın infrastrukturunun əsas elementlərinə aid olmayanını seçin: (Çəki: 1)

- audit şirkətləri
 - xammal birjaları
 - kommersiya bankları
 - istehsal müəssisələri
 - konsalting firmaları
-

Sual: Azad iqtisadi zonalar nə vaxt və harada yaranıb? (Çəki: 1)

- İrlandiya, 1959-cu ildə
 - Islandiyada, 1969-cu ildə
 - ABŞ-da, 1929-cu ildə
 - Böyük Britaniyada, 1776-cı ildə
 - Fransada, 1897-ci ildə
-

BÖLMƏ: 07 02

Ad	07 02
Suallardan	10
Maksimal faiz	10
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Aşağıdakı bazarda ixtiralar, yeniliklər, patentlər əmtəədir: (Çəki: 1)

- istehsal vasitələri
 - tədavül vasitələri
 - innovasiyalar
 - informasiya
 - qiymətli kağızlar
-

Sual: Qiymətli kağızlar bazarda ticarət obyekti bu deyildir: (Çəki: 1)

- səhmlər
 - istiqrazlar
 - veksellər
 - lisenziyalar
 - ceklər
-

Sual: Bu bazarlardan hansı subyektlər izrə bazar təsnifatına aid deyildir? (Çəki: 1)

- alicilar bazarı
 - satıcılar bazarı
 - vəsitəçilər bazarı
 - dövlət müəssisələri bazarı
 - bütün sadalanınanlar aiddir
-

Sual: Satıcı bazarı o yerdə olur ki, əgər orada: (Çəki: 1)

- təklif tələbi üstələyirsə
 - tələb təklifi üstələyirsə
 - bazarda aralıq satıcılar fəaliyyət göstərirlərsə
 - satıcılar alicilara nisbətən çoxdursa
 - alicilar satıcılardan çoxdursa
-

Sual: Aşağıdakı bazarın bazar əməliyyatlarının təşkili üzrə bazar təsnifatı ilə əlaqəsi yoxdur: (Çəki: 1)

- topdansatış bazarı
 - pərakəndəsatış bazarı
 - dövlət müəssisələri bazarı
 - ixrac bazarı
 - idxlə bazarı
-

Sual: Kütləvi standart əmtəələrin topdansatış ticarətinin təşkilati forması – bu: (Çəki: 1)

- yarmarkadır
 - hərracdır
 - birjadır
 - reklam agentliyidir
 - investisiya fondudur
-

Sual: Öz adından və öz hesabı ilə sövdələşmə həyata keçirən şəxs-bu: (Çəki: 1)

- dilerdir
 - maklerdir
 - brokerdir
 - fyuçersdir
 - sadalanınlardan heç biri deyildir
-

Sual: Bazar infrastrukturunun hansı elementi firmanın maliyyə-təsərrüfat fəaliyyətini yoxlamağa və təhlil etməyə imkan verir? (Çəki: 1)

- konsalting şirkətləri
 - vergi sistemi
 - auditor firmaları
 - siğorta sistemi
 - ticarət palatası
-

Sual: Bazar infrastrukturunun hansı elementi iqtisadiyyatı zəruri kadrlarla təmin edir? (Çəki: 1)

- həmkarlar ittifaqları
 - sahibkarların birlikləri
 - istehlakçıların birlikləri
 - iqtisadi təhsil sistemi
 - emmisiya sistemi
-

Sual: Özəlləşmənin I programında müəssisələrinin kiçik, orta və iri müəssisələrə bölünməsi üçün meyar kimi qəbul olunmuşdur. (Çəki: 1)

- işləyənlərin sayı
 - kapitalın həsmi
 - məntətin həsmi
 - istehsalın həsmi
 - belə meyar yoxdur
-

BÖLMƏ: 0703

Ad	0703
Suallardan	6
Maksimal faiz	6
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Bazar infrastrukturunun funksiyalarına aid deyil. (Çəki: 1)

- bazar münasibətləri iştirakçılarına öz maraqlarını reallaşdırmağı yüngülləşdirmək;
 - iqtisadiyyatın ayrı-ayrı subyektlərinin və fəaliyyət növlərinin ixtisaslaşdırılması əsasında bazar subyektlərinin operativliyini və səmərəliliyini yüksəltmək;
 - hüquqi və iqtisadi nəzarət formalarını, işgüzar təjribənin dövlət və ijmİai tənzimlənməsini sadələşdirmək;
 - istehsal sahələri arasında resursların bölünməsi
 - sadalananların hamısı aiddir
-

Sual: Əmək bircalarının vəzifələrinə aid olmayıనı göstərin: (Çəki: 1)

- boş iş yerlərinin uçotu
 - iş axtaranların boş iş yerlərinə yönəldilməsi
 - əməkhaqqının həjminin müəyyən edilməsi
 - işsizlərin ixtisasının artırılmasının və «yaxın» peşələrə yiylənməsinin təşkili
 - işsizlərə maddi yardımın verilməsi
-

Sual: Birjadakı əməliyyatlar (sövdələşmələr) qrupuna aid olmayıనı seçin: (Çəki: 1)

- forward;
- fyuçers;
- opson;
- diller
- onkol əməliyyatları

Sual: Azad iqtisadi zonalar nə üçün yaradılır? (Çəki: 1)

- xarici kapitalı cəlb etmək üçün
 - azad rəqabəti təmin etmək üçün
 - müxtəlif mülkiyyət formalarının inkişafı üçün
 - vergi sisteminin təkmilləşdirilməsi üçün
 - bütün sadalananlar üçün
-

Sual: Əmtəə birjasının funksiyalarına aid deyildir: (Çəki: 1)

- ticarət üçün yerin verilməsi
 - qiymətlərin müəyyən edilməsi
 - informasiyanın verilməsi
 - mübahisələrin tənzimlənməsi
 - listinq
-

Sual: Qiymətlərin tərəddüdlərindən mənfəət əldə etmək məqsədilə həyata keçirilən sövdələşmə necə adlanır? (Çəki: 1)

- real əmtəə ilə sövdələşmələr
 - onkol sövdələşmələr
 - mükafatlı sövdələşmələr
 - möhtəkir sövdələşmələr
 - forvard sövdələşmələr
-

BÖLMƏ: 0801

Ad	0801
Suallardan	7
Maksimal faiz	7
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Bazarın hansı iki tipi əmtəə və resursların dövranı modelinə daxil edilmişdir? (Çəki: 1)

- iş qüvvəsi bazarı və pul bazarı
 - valyuta bazarı, əmtəə və xidmətlər bazarı
 - pul bazarı və resurslar bazarı
 - resurslar bazarı, əmtəə və xidmətlər bazarı
 - informasiya bazarı və istehlak bazarı
-

Sual: Bu bazar iqtisadiyyatının subyekti deyildir: (Çəki: 1)

- dövlət
- ev təsərrüfatları
- firmalar

- bütün sadalanınanlar subyektı deyil
 - bütün sadalanınanlar subyektdir
-

Sual: Müstəqil qərarlar qəbul edən, öz tələbatlarını maksimum ödəməyə cəhd edən iqtisadi subyekt hansısa istehsal amilinin mülkiyyətçidir, insan kapitalının təkrar istehsalını təmin edir-bu: (Çəki: 1)

- ev təsərrüfatı
 - firma
 - dövlət
 - bank
 - sadalanınanlardan heç biri
-

Sual: Əmtəə və xidmətləri istehsalı və reallaşdırılması yolu ilə istehsal amillərinin istifadəsi vasitəsilə öz mənafelərini reallaşdırın təsərrüfat həlqəsi-bu: (Çəki: 1)

- ev təsərrüfatı
 - firma
 - dövlət
 - bank
 - sadalanınanlardan heç biri
-

Sual: Dövlət müəssisələri, xüsusi müəssisələr, səhmdar cəmiyyəti, kooperativlər, yoldaşlıqlar - firmalarının bu növlərini biz aşağıdakı meyardan asılı olaraq ayıra bilərik: (Çəki: 1)

- kəmiyyətindən
 - kapital qoyuluşu sahəsindən
 - buraxılan məhsulun çeşidindən
 - kapital üzərində mülkiyyətin formasından
 - rəqabətin növündən
-

Sual: Ev təsərrüfatları əmtəə və resursların dövranı modelində hansı rol oynayırlar? (Çəki: 1)

- istehsal amillərini verənlər , əmtəə və xidmətlərin alıcılarıdırıllar
 - əmtəə, xidmətləri verənlər və istehsal amillərinin alıcılarıdırıllar
 - istehsal amillərinin istifadəsini təşkil edirlər
 - əmtəə və xidmətləri istehsal edirlər
 - iqtisadi proseslərin tənzimlənməsini həyata keçirirlər
-

Sual: Firmalar əmtəə və resursların dövranı modelində hansı rol oynayırlar? (Çəki: 1)

- istehsal amillərini təchiz edənlər, əmtəə və xidmətlərin alıcılarıdırıllar
 - əmtəə, xidmətləri təchiz edənlər və istehsal amillərinin alıcılarıdırıllar
 - istehlak xərclərini həyata keçirirlər
 - əmtəə və xidmətləri istehlak edənlər
 - iqtisadi proseslərin tənzimlənməsini həyata keçirirlər
-

Suallardan	11
Maksimal faiz	11
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Ev təsərrüfatlarından əmtəə və xidmətlər bazarına axın necə adlanır? (Çəki: 1)

- xərclər
- satışdan gəlirlər
- istehlak xərcləri
- pul gəlirləri
- resurslar

Sual: Firmalardan resurslar bazarına gedən axın necə adlanır? (Çəki: 1)

- xərclər
- satışdan gəlirlər
- istehlak xərcləri
- pul gəlirləri
- resurslar

Sual: Əmtəə və xidmətlər bazarından firmalara gedən axın necə adlanır? (Çəki: 1)

- xərclər
- satışdan gəlirlər
- istehlak xərcləri
- pul gəlirləri
- resurslar

Sual: Resurslar bazarından ev təsərrüfatlarına gedən axın necə adlanır? (Çəki: 1)

- xərclər
- satışdan gəlirlər
- istehlak xərcləri
- pul gəlirləri
- resurslar

Sual: Ev təsərrüfatının bütün gəlirləri və xərcləri təşkil edir: (Çəki: 1)

- əmtəə və xidmətlərin dövranını
- pul axınıını
- resurslar axınıını
- əmtəə axınıını
- ailə büdcəsini

Sual: Ailə büdcəsinin gəlirlərinə daxil deyil : (Çəki: 1)

- əməkhaqqı
 - ictimai təşkilatlara ödənişlər
 - dövlət transfert ödənişləri
 - sahibkarlıqdan gəlir
 - mülkiyyətdən gəlirlər
-

Sual: Ailə bütçesinin xərclərinə aid deyildir: (Çəki: 1)

- vergilər
 - istehlak əmtəələrinə xərclər
 - dövlət transfertləri
 - kommunal xidmətlərin ödənişi
 - ictimai təşkilatlara ödənişlər
-

Sual: Xırda firmaların üstünlüklerinə aid deyildir: (Çəki: 1)

- qeyri-sabitlik
 - uyğunlaşma qabiliyyəti, çeviklik
 - idarəetməyə az xərclərin olması
 - reklama az xərclərin çəkilməsi
 - bütün sadalananlar kiçik firmaların üstünlükleridir
-

Sual: İri firmaların üstünlüklerinə aid deyil: (Çəki: 1)

- sabitlik
 - yüksək idarəetmə məsrəfləri
 - ETT-ə və yeni əmtəələrin işlənib hazırlanmasına yüksək məsrəflər
 - kütləvi istehsal məsrəfləri
 - bütün sadalananlar iri firmaların üstünlükleridir
-

Sual: Dünya pulu üçün xas olmayanı göstərin: (Çəki: 1)

- ümumi dəyər ölçüsü kimi fəaliyyət göstərməsi
 - ümumi ödəniş vasitəsi kimi fəaliyyət göstərməsi
 - ümumi alqı vasitəsi kimi çıxış etməsi
 - ictimai şərvətin ümumi təmsilçisi kimi xidmət göstərməsi
 - bütün göstərilənlər dünya pulu üçün səciyyəvidir
-

Sual: Əmtəələr kreditə alındıqda pulun yerinə yetirdiyi funksiya: (Çəki: 1)

- tədavül vasitəsi
 - tədiyyə vasitəsi
 - dəyər ölçüsü
 - yiğım vasitəsi
 - dünya pulları
-

BÖLMƏ: 0803

Ad 0803

Suallardan 29

Maksimal faiz	29
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Dövlət tənzimlənməsinin belə forması mövcud olmur: (Çəki: 1)

- xarici iqtisadi
 - firmadaxili
 - inzibati
 - büdcə-vergi
 - kredit-pul
-

Sual: Gəlirin əldə edilməsi məqsədilə təsərrüfat fəaliyyəti – bu: (Çəki: 1)

- biznes
 - kommersiya
 - sahibkarlıq
 - marketing
 - menecment
-

Sual: Firmaların alıcılıq tələbinin qabaqcadan öyrənilməsi və formalaşması üzərində qurulmuş fəaliyyətinin təşkili sistemi –bu: (Çəki: 1)

- biznesdir
 - kommersiyadır
 - sahibkarlıqdır
 - marketinqdir
 - menecmentdir
-

Sual: Təsərrüfat fəaliyyətinin peşəkarlar qrupu tərəfindən idarə olunmasının prinsipləri, metodları və formalarının məcmusu-bu: (Çəki: 1)

- biznes
 - kommersiya
 - sahibkarlıq
 - marketinq
 - menecment
-

Sual: Bazar iqtisadiyyatının subyekti kimi dövlət hansı rolü oynayır? (Çəki: 1)

- istehlakçıdır
 - istehsalçıdır
 - resursların mülkiyyətçisidir
 - iqtisadiyyatın tənzimlənməsini həyata keçirir
 - bütün sadalananlar
-

Sual: Bazar iqtisadiyyatının dövlət tənzimlənməsi məqsədlərinə aid deyildir: (Çəki: 1)

- işsizliyin azaldılması

- rəqabət mühitinin təmin olunması
 - iqtisadi artımın təmin olunması
 - əmtəələrə qiymətlərin təyin edilməsi
 - ekoloji problemlərin həlli
-

Sual: Doğru olmayanını göstərin: (Çəki: 1)

- xidmətlərin istehlak dəyərinin maddi forması mövcud deyil.
 - xidmət yalnız onun istehsalı zamanı istehlak oluna bilər
 - xidmətləri yiğmaq olar
 - xidmətlər əmtəə kimi çıxış edə bilər
 - xidmətin istehlak dəyəri-əməyin faydalı effektidir.
-

Sual: Doğru olmayanını tapın: (Çəki: 1)

- istehsal dəyəri kimi reallaşana qədər əmtəə mübadilə dəyəri kimi reallaşmalıdır
 - istehlakçını daha çox istehlak dəyəri, istehsalçını isə mübadilə dəyəri maraqlandırır
 - müxtəlif əmtəələr mübadilə dəyəri kimi müqaisə oluna biləndir, istehlak dəyəri kimi isə müqaisə olunmazdır
 - mübadilə dəyəri konkret əməklə, istehlak dəyəri isə abstrakt əməklə yaradılır
 - əmtəə mübadilə üçün istehsal olunmuş əmək məhsuludur
-

Sual: Əgər əmtəənin qiyməti azalırsa, onda: (Çəki: 1)

- tələb əyrisinin sağa hərəkəti baş verər
 - tələb əyrisinin sola hərəkəti baş verər
 - tələb əyrisinin mailliyi dəyişər
 - tələbin həcminin azalması baş verər
 - tələb həcminin artması baş verər
-

Sual: Əgər bir əmtəənin qiymətinin azalması adətən diqər əmtəəyə tələbin artmasına səbəb olur, onda (Çəki: 1)

- bu əmtəələr qarşılıqlı tamamlandır
 - bu əmtəələr qarşılıqlı əvəz olunandır
 - bu o deməkdir ki, istehlakçıların zövqləri dəyişir
 - bu o deməkdir ki, alıcıların qəlirləri artır
 - bu təsadüfi uyğunluqdur
-

Sual: Əmtəə və xidmətlər bazارında müvazinət yaratmaq üçün: (Çəki: 1)

- bu əmtəə həmişə dəbdə olmalıdır
 - qiymət istehsal xərclərilə mənfəətin cəminə bərabər olmalıdır.
 - texnologiyanın səviyyəsi tədricən dəyişməlidir.
 - tələbin həcmi təklifin həcminə bərabər olmalıdır.
 - əmtəə və xidmətlər bazarında müvazinət yaratmaq mümkün de
-

Sual: « Qiymət Əmtəənin Dəyərinin Pulla İfadəsidir» qiymətə bu tərifi verən kimdir? (Çəki: 1)

- K.Marks

- A.Marşall
 - A.Smit
 - F.Kene
 - M.Fridmen
-

Sual: Aşağıdakı terminlərdən hansı insanların məhsulu almaq imkanları və istəklərini eks etdirir: (Çəki: 1)

- tələbat
 - tələb
 - zərurət
 - istək
 - faydalıq
-

Sual: Başqa şərtlər dəyişməməklə qiymətlər yüksələrsə təklif qanununa görə: (Çəki: 1)

- təklifdə artım baş verir.
 - təklifdə azalma baş verir.
 - təklifin həcmi artır.
 - təklifin həcmi azalar.
 - qiymətlərin dəyişilməsi təklif qanunda nəzərə alınmır
-

Sual: Bazar mexanizmi elementinə aid deyil (Çəki: 1)

- qiymət
 - təklif
 - tələb
 - sadalanan hamısı aiddir
 - sadalanan heç biri aid deyil
-

Sual: Bazar tələbinə təsir etməyən amil: (Çəki: 1)

- istehlakçıların gəlirləri
 - qarşılıqlı əvəz olunan əmtəələrin qiyməti
 - resursların qiyməti
 - alıcıların sayı
 - əhalinin strukturanın dəyişməsi
-

Sual: Gəlir üzrə tələbin elastikliyi necə hesablanır? (Çəki: 1)

- gəlirin dəyişməsi faizi tələb həcminin dəyişməsi faizinə vurulur:
 - tələbin həcminin dəyişməsi faizi gəlirin dəyişməsi faizinə bölünür
 - qiymətin dəyişməsi faizi tələb həcminin dəyişməsi faizinə bölünür
 - gəlirin dəyişməsi faizinə tələb həcminin dəyişməsi faizinə əlavə olunur.
 - tələb həcminin dəyişməsi faizindən gəlirin dəyişməsi faizi çıxılır
-

Sual: Hansı müddəə bazar iqtisadiyyatında qiymətlərin mahiyyəti və rolunu eks etdirmir? (Çəki: 1)

- qiymətlər sistemi əsas təşkiledici qüvvə rolunu oynayır
- qiymətlər sahibkarlar və istehlakçılar üçün onların seçimin də indikator rolunu

oynayır

- bazar subyektləri öz iqtisadi mənafelərini həyata keçirəcək qiymətləre istiqamətlənirlər
 - qiymətlər dövlət orqanları tərəfindən təyin olunur
 - bütün müddəalar eks etdirir
-

Sual: Hansı tərif A. Marşalın nəzəriyyəsi üzrə qiymətin anlayışına uyğun gəlir? (Çəki: 1)

- qiymət – əmtəəyə görə alınan müəyyən miqdarda pul vahidləridir
 - qiymət- əmtəənin bazarda satışa daxil olduğu kəmiyyətdir
 - qiymət- əmtəənin müəyyən miqdarının alıcıları cəlb etməyə qabil olduğu səviyyədir
 - qiymət- dəyərin pul ifadəsidir
 - qiymət- tələb və təklifin sabit tarazlığı ilə müəyyən olunandır.
-

Sual: Qarşıqlıqlı əvəz olunan nemətlərə aiddir: (Çəki: 1)

- paltar və ayaqqabı
 - rənq və fırça
 - qələmlər və flomasterlər
 - taxıl və çörək
 - dəftərlər və piroqlar
-

Sual: Qiymət üzrə qeyri - elastik tələb o deməkdir ki, (Çəki: 1)

- qiymətin 1% dəyişməsi tələb həcminin 1% -dən az olaraq dəyişməsinə səbəb olur
 - qiymətin 1% dəyişməsi tələbin həcminin 1% -dən daha çox dəyişməsinə səbəb olur.
 - qiymətin 1% dəyişməsi tələbin həcminin 1% -dən daha çox dəyişməsinə səbəb olur.
 - qiymətin 1% dəyişməsi tələb həcminin dəyişməsinə səbəb olur
 - əmtəənin qiyməti dəyişmir
-

Sual: Qiymət üzrə tələbin çarpez elastikliyi nəyi göstərir? (Çəki: 1)

- tələbin əmtəə qiymətindən və istehlakçıların gəlirlərindən asılılığı
 - istehlakçıların gəlirlərinin dəyişməsindən asılı olaraq qiymətlərin dəyişməsi
 - digər əmtəənin qiymətinin dəyişməsindən asılı olaraq bir əmtəəyə tələbin həcminin dəyişməsi
 - bir- birini qarşılıqlı surrätdə tamamlayan əmtəələrin qiymətlərinin dəyişməsi
 - bir - birini qarşılıqlı tamamlayan əmtəələrə tələbin həcminin dəyişməsi
-

Sual: Marşall konsersiyasına uyğun olaraq ani tarazlıq şəraitində qiymət asılıdır: (Çəki: 1)

- avadanlığın istifadə intensivliyindən
 - sahədə firmaların miqdardından
 - tələb və təklifdən
 - tələbdən
 - təklifdən
-

Sual: Təklif qanunu eks etdirir: (Çəki: 1)

- satılan məhsulun miqdarı ilə qiyməti arasındaki eks əlaqəni

- elastik və qeyri-elastik əmtəələr arasındaki əlaqəni
 - satılan məhsulun miqdarı ilə qiyməti arasındaki birbaşa əlaqəni
 - hər bir əmtəənin elastilik dərəcəsini
 - tələb və təklif arasından əlaqəni
-

Sual: Tələb əyrisi aşağıdakını əks etdirən xətti təcəssüm etdirir: (Çəki: 1)

- tələb və təklifin qarşılıqlı əlaqəsi
 - alıcıların gəlirlirinin dəyişməsindən asılı olaraq tələbin dəyişməsi
 - əmtəənin qiymətinin dəyişməsindən asılı olaraq ana olan tələbin həcmının dəyişməsi
 - alıcıların bu əmtəəni əldə etmək arzusu
 - tələbin kəmiyyətinin müxtəlif amillərdən asılılığı
-

Sual: Tələb qanununa müvafiq olaraq, əmtəənin qiyməti artarsa: (Çəki: 1)

- tələb də artır
 - tələb azalır;
 - tələbin kəmiyyəti artır;
 - tələbin kəmiyyəti azalır;
 - istehsalçıların arasından rəqəbət güclənir
-

Sual: Tələb və təklifin həcmərinin bərabər olduğu qiymət adlanır: (Çəki: 1)

- normal qiymət
 - istehsal qiyməti
 - tarazlı qiymət
 - alıcı qiyməti
 - satıcı qiyməti
-

Sual: Tələbin qiymət üzrə elastikliyini göstərir: (Çəki: 1)

- qiymətin 1% dəyişməsi zamanı təklifin həcmənin nisbi dəyişməsi
 - qiymətin azalması zamanı təklifin həcmənin aşağı düşməsi
 - qiymətin artması zamanı təklifin həcmənin artması
 - təklifin həcmənin resursların qiymətində asılılığı
 - təklifə təsir edən qeyri-qiymət amillərinin dəyişməsi zamanı təklifin həcmənin dəyişməsi
-

Sual: Tamamlayıcı nemətlərə aiddir: (Çəki: 1)

- qələm və flomaster
 - avtomobil və benzin
 - pivə və kvas
 - kabab və qoyun əti
 - dəftər və peçeniya
-

BÖLƏM: 0901

Ad

0901

Suallardan

12

Maksimal faiz	12
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Əmtəə – bu: (Çəki: 1)

- hansısa tələbatı ödəyə bilən nə varsa hər şey
 - inkişaf etmiş əmtəə istehsalı şəraitində yaradılmış əmək məhsulu
 - hansısa tələbatı ödəyən və satış üçün nəzərdə tutulan əmək məhsulu
 - satıcı ilə alıcı arasında alqı-satqı sövdələşməsinin predmeti olan əşya
 - digər iqtisadi nemətə və ya müəyyən məbləğ pula mübadilə oluna bilən iqtisadi nemət
-

Sual: Əmtəənin hansısa tələbatı ödəmək qabiliyyəti: (Çəki: 1)

- ictimai-zəruri dəyər
 - istehlak dəyəri
 - mübadilə dəyəri
 - bazar dəyəri
 - əmtəənin qiymətliliyi
-

Sual: Əmtəənin müəyyən kəmiyyət nisbətlərində digər əmtəələrə mübadilə olunmaq qabiliyyəti adlanır: (Çəki: 1)

- ictimai-zəruri dəyər
 - istehlak dəyəri
 - mübadilə dəyəri
 - bazar dəyəri
 - əmtəənin qiymətliliyi
-

Sual: İctimai-zəruri əmək məsrəfləri-bu: (Çəki: 1)

- ictimai normal istehsal şəraitində bu növ əmtəələrin əsas kütləsinin istehsalına məsrəflər
 - cəmiyyətə zəruri olan əmtəələrin istehsalına məsrəflər
 - istehlak dəyərinə malik əmtəələrin istehsalına əmək məsrəfləri
 - mübadilə dəyərinə malik əmtəələrin istehsalına əmək məsrəfləri
 - dövlət tərəfindən tənzim olunan bazar iqtisadiyyatı şəraitində əmtəələrin istehsalına əmək məsrəfləri
-

Sual: Pul mənşəyinin təkamül konsepsiyasına uyğun olaraq pul – bu: (Çəki: 1)

- əmtəə və xidmətlərin mübadiləsinə qəbul edilən nə varsa, hər şey
 - insanlar arasında razılışma məhsulu
 - ümumi ekvivalent rolunu yerinə yetirən xüsusi növlü əmtəə
 - pul kimi istifadə olunan şey
 - universal əmtəə
-

Sual: Pulun belə bir funksiyası yoxdur: (Çəki: 1)

- dəyər ölçüsü
 - tədavül vasitəsi
 - ödəniş vasitəsi
 - dünya pulları
 - qiymətlərin maştabı
-

Sual: Əmtəənin dəyərinin müəyyən edilməsinə iki əsas yanaşma – bu: (Çəki: 1)

- son faydalılıq nəzəriyyəsi və ictimai seçim nəzəriyyəsi
 - əmək dəyər nəzəriyyəsi və son faydalılıq nəzəriyyəsi
 - əmək dəyər nəzəriyyəsi və mülkiyyət hüquqları nəzəriyyəsi
 - ictimai seçim nəzəriyyəsi və istehsal amilləri nəzəriyyəsi
 - son faydalılıq nəzəriyyəsi və istehsal amilləri nəzəriyyəsi
-

Sual: Kim öz konsepsiyasında əmtəə dəyərinin və qiymətinin müəyyənləşdirilməsində xərclər nəzəriyyəsi və faydalılıq nəzəriyyəsini birləşdirmişdir: (Çəki: 1)

- L.Valras
 - A.Smit
 - D.Rikardo
 - K.Menger
 - A.Marşall
-

Sual: Hansı bənddə pulun təkamülünün düzgün ardıcılılığı göstərilmişdir: (Çəki: 1)

- müəyyən əmtəələr, metal pullar, kağız pullar, kredit pullar, elektron pullar
 - qızıl, gümüş, kağız pullar, kredit pullar
 - sikkələr, banknotlar, veksellər, elektron pullar
 - sikkələr, müəyyən əmtəələr, kağız pullar, kredit pullar
 - metal pullar, kağız pullar, kredit pullar, elektron pullar
-

Sual: Aşağıdakılardan rəqabət dərəcəsinə görə təsnifləşməyə aid olmayan bazarı göstərin: (Çəki: 1)

- leqal bazar
 - rəqabət bazarı
 - inhisarçı bazar
 - oliqopoliya bazarı
 - inhisarçı rəqabət bazarı
-

Sual: İqtisadiyyatı zəruri miqdarda pulla təmin edən bazar infrastrukturunu elementini göstərin: (Çəki: 1)

- siğorta sistemi
 - ticarət palatası
 - vergi sistemi
 - konsalting şirkətləri
 - emissiya sistemi
-

Sual: Belə növdə birja yoxdur; (Çəki: 1)

- valuta birjası
 - fond birjası
 - əmtəə birjası
 - xidmət birjası
 - əmək birjası
-

BÖLMƏ: 09 02

Ad	09 02
----	-------

Suallardan	12
------------	----

Maksimal faiz	12
---------------	----

Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
----------------------	-------------------------------------

Suallar təqdim etmək	1 %
----------------------	-----

Sual: Vergilər ödənilən zaman pul bu funksiyani yerinə yetirir: (Çəki: 1)

- tədiyyə vasitəsi
 - tədavül vasitəsi
 - yiğim vasitəsi
 - dəyər ölçüsü
 - dünya pulu
-

Sual: Supermarketdə əmtəələrin pulu ödənən zaman pul bu funksiyani yerinə yetirir: (Çəki: 1)

- tədiyyə vasitəsi
 - tədavül vasitəsi
 - yiğim vasitəsi
 - dəyər ölçüsü
 - dünya pulu
-

Sual: Restoranın menyusunda qiymət göstərilən zaman pul bu funksiyani yerinə yetirir: (Çəki: 1)

- tədiyyə vasitəsi
 - tədavül vasitəsi
 - yiğim vasitəsi
 - dəyər ölçüsü
 - dünya rulu
-

Sual: Dövlətin rəsmi ehtiyatları kimi pul bu funksiyani yerinə yetirir: (Çəki: 1)

- tədiyyə vasitəsi
- tədavül vasitəsi
- yiğim vasitəsi
- dəyər ölçüsü

dünya pulu

Sual: Xaricdən pul köçürməsi olarkən pul bu funksiyani yerinə yetirir: (Çəki: 1)

- tədiyyə vasitəsi
 - tədavül vasitəsi
 - yiğim vasitəsi
 - dəyər ölçüsü
 - dünya pulu
-

Sual: Nemətin faydalılığı, onun nadirliyi və onun istehsalına məsrəflər təcəssüm etdirir: (Çəki: 1)

- nemətin mübadilə dəyərini
 - nemətin istehlak dəyərini
 - nemətin qiymətliliyi
 - nemətin qiymətini
 - sadalananlardan heç birini
-

Sual: Pul sistemi – bu: (Çəki: 1)

- pulun iqtisadiyyatda yerinə yetirdiyi funksiyalardır
 - ölkədə pul tədavülünün təşkili formasıdır
 - metal və kağız pul tədavülünün nisbətidir
 - milli və xarici valyuta kurslarının nisbətidir
 - tədavüldəki pul kütləsidir
-

Sual: Bimetallizm və monometallizm – bu formalarıdır: (Çəki: 1)

- pul sistemlərinin
 - dünya pullarının
 - kredit pullarının
 - elektron pullarının
 - qiymət miqyasının
-

Sual: Əmtəənin bazar dəyəri nə ilə müəyyən olunur? (Çəki: 1)

- onun istehsal və reallaşdırılması şərtlərilə
 - onun istehsal şərtlərilə
 - əmtəənin nadirliyilə
 - əmtəənin faydalılığı
 - bazarda əmtəənin miqdarı ilə
-

Sual: Əmtəənin ictimai dəyəri nə ilə müəyyən olunur? (Çəki: 1)

- onun istehsal və reallaşma şərtlərilə
 - onun istehsal şərtlərilə
 - əmtəənin nadirliyilə
 - əmtəənin faydalılığı ilə
 - bazarda əmtəənin miqdarı ilə
-

Sual: Əmtəənin bazar dəyəri eks etdirir: (Çəki: 1)

- konkret vaxt məqamında bazarda bu əmtəəyə tələb və təklifin nisbəti
 - bu əmtəənin nadirliyi, istehlakçıların eksəriyyəti üçün əlçatmazlığı
 - bu əmtəənin istehsalına ictimai-zəruri əmək məsrəfləri və bu məsrəflərin ictimai tələbatlara uyğunluğu
 - əmtəənin müəyyən kəmiyyət nisbətlərində digər əmtəələrə mübadilə oluna bilmək qabiliyyəti
 - insanın tələbatını ödəmək qabiliyyəti
-

Sual: Müxtərif peşə işçilərinin maraqlarının müdafiə edən bazar infrastruktur elementini göstərin (Çəki: 1)

- həmkarlar təşkilatı
 - sahibkarlar cəmiyyəti
 - istehlakçılar ittifaqı
 - iqtisadi təhsil sistemi
 - əmək birjası
-

BÖLME: 0903

Ad	0903
Suallardan	18
Maksimal faiz	18
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Kredit pullarına nə aid deyildir? (Çəki: 1)

- veksellər
 - banknotlar
 - çeklər
 - depozitlarda olan pullar
 - kağız pullar
-

Sual: Tam dəyərli pullar: (Çəki: 1)

- kağız pullardır
 - qızıl və gümüş sikkələrdir
 - veksellər və çeklərdir
 - elektron pullardır
 - sadalananlardan heç biri deyildir
-

Sual: Kağız pulun qızılıla dönərliliyinin ləğvi adlanır: (Çəki: 1)

- pulun denominasiyası
- devalvasiya
- inflyasiya

- qızılın demonetizasiyası
 - pulun likvidliyi
-

Sual: «Smit paradoksu» adlanan paradoks əmtəənin hansı xassəsinə əsaslanır? (Çəki: 1)

- faydalılıq
 - nadirlik
 - mübadilə dəyəri
 - istehlak dəyəri
 - sadalananlardan heç biri
-

Sual: Əmtəə təsərrüfatından fərqli olaraq natural təsərrüfatda əmək məhsulları: (Çəki: 1)

- istehlak dəyərinə malik olmur
 - ictimai istehlak dəyərinə malik olur
 - təsərrüfat fəaliyyətinin nəticəsi deyil
 - istehsalçıların özü üçün istehlak dəyərinə malik olur
 - əmtəə təsərrüfatındaki əmək məhsullarından heç nə ilə fərqlənmir
-

Sual: Əmək məhsuldarlığının yüksəldilməsinin və maddi resurslardan səmərəli istifadənin stimulu: (Çəki: 1)

- əmtəənin istehlak dəyəridir
 - əmtəənin bazar dəyəridir
 - əmtəənin nadirliyidir
 - əmtəənin ictimai dəyəridir
 - əmtəənin mübadilə dəyəridir
-

Sual: Barter pulun hansı funksiyasını yerinə yetirə bilər? (Çəki: 1)

- dəyər ölçüsü
 - tədavül vasitəsi
 - yiğim vasitəsi
 - dünya pulu
 - tədiyyə vasitəsi
-

Sual: Pul tədavülü qanunu nəyi ifadə edir? (Çəki: 1)

- pul aqreqatlarının cəmini;
 - pulun funksiyalarını;
 - tədavül üçün zəruri olan pulun miqdarını
 - tədavüldən çıxan pul kütləsini
 - pul tədavülünü tənzimləyən dövlət orqanlarının hüquqları
-

Sual: Dəyər qanununun funksiyalarına aid deyildir: (Çəki: 1)

- istehsal sahələri və sferaları arasında resursların bölgüsü
- əmək məhsuldarlığının və ETT-nin stimullaşdırılması
- əmtəə istehsalçılarının diferensiasiyası
- sadalananlardan heç biri dəyər qanununun funksiyalarına aid deyil

- bütün sadalanalar dəyər qanununun funksiyalarıdır
-

Sual: Əmək cisimləri –bu: (Çəki: 1)

- alətlər, mexanizmlər, maşınlardır
 - fəhlələr və ifadəedicilər heyətidir
 - binalar, yollar, kanallardır
 - sonrakı emala gedən xammal
 - hazır məhsul
-

Sual: Aşağıda göstərilən istehsal amillər siyahısından hansılar doğrudur? (Çəki: 1)

- torpaq, əmək, kapital, iş qüvvəsi, idarəetmə
 - torpaq, əmək, istehsal vasitəsi, texnologiya, idarəetmə
 - resurslar, texnologiya, sahibkarlıq, kapital
 - torpaq, əmək, kapital, sahibkarlıq qabiliyyəti
 - sahibkarlıq, texnologiya, əmək
-

Sual: Cəmiyyətin məhsuldar qüvvələrinin tərkib hissələri aşağıdakılardır: (Çəki: 1)

- əmək vasitələri və iş qüvvəsi;
 - əmək alətləri və təkrar istehsal olunan əmək vasitələri;
 - texnoloji münasibətlər və iş qüvvəsi;
 - istehsal vasitələri və iş qüvvəsi.
 - əmək vasitələri və əmək məhsulu
-

Sual: Fasiləsiz təkrarlanan istehsal prosesi nədir? (Çəki: 1)

- təsərrüfat fəaliyyəti
 - içtimai təkrar istehsal
 - maddi istehsal
 - qeyri maddi istehsal
 - doğru cavab yoxdur
-

Sual: Göstərilən amillərdən hansı iqtisadi resurslara aiddir. (Çəki: 1)

- təbii ehtiyatlar (torpaq), faydalı qazıntılar, su ehtiyatları
 - əmtəə və xidmətlərin istehsalı zamanı sərf olunmuş insanın fiziki və zehni qabiliyyəti
 - informasiya amili
 - sadalan hamısı
 - sadalanların heç bir
-

Sual: İqtisad elmi təkrar istehsal prosesində neçə mərhələni ayırır: (Çəki: 1)

- 2
 - 3
 - 4
 - 5
 - 6
-

Sual: İqtisadi mənafelər – bu: (Çəki: 1)

- iqtisadi fəaliyyət yolu ilə ödənə bilən tələbatlar
 - insanın həyat fəaliyyəti və inkişafı üçün ona zəruri olan iqtisadi nemətlər
 - insanların özünün reallaşdırmağa tələbatı
 - iqtisadi subyektlərin maraqları
 - insanların yüksək gəlirlər əldə etmək cəhdləri
-

Sual: İstehsal funksiyası nəyi göstərir? (Çəki: 1)

- mumkün olan maksimum istehsal həcmi və istifadə olunan istehsal amillərinin asılılığını
 - istifadə olunan istehsal amillərininin kəmiyyəti arasında qarşılıqlı asılılığı
 - firmanın maksimum istehsal həcmini
 - firmanın iqtisadi ehtiyatlara və istehsalın başqa şərtlərinə tələbatını
 - müxtəlif istehsal sahələrində məhsul istehsalının həcmini
-

Sual: Təsərrüfat fəaliyyətinin belə bir mərhələsi mövcud deyil: (Çəki: 1)

- istehsal
 - bölgü
 - həddindən artıq ifrat istehsal
 - mübadilə
 - istehlak
-

BÖLƏM: 1001

Ad	1001
Suallardan	10
Maksimal faiz	10
Sualları qarşıdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Tələb əyrisi aşağıdakını əks etdirən xətti təcəssüm etdirir: (Çəki: 1)

- tələb və təklifin qarşılıqlı əlaqəsi
 - alıcıların gəlirlərinin dəyişməsindən asılı olaraq tələbin dəyişməsi
 - əmtəənin qiymətinin dəyişməsindən asılı olan tələbin həcminin dəyişməsi
 - alıcıların bu əmtəəni əldə etmək arzusu
 - tələbin kəmiyyətinin müxtəlif amillərdən asılılığı
-

Sual: Təklif qanunu əks etdirir: (Çəki: 1)

- satılan məhsulun miqdarı ilə qiyməti arasındaki əks əlaqəni
 - elastik və qeyri-elastik əmtəələr arasındaki əlaqəni
 - satılan məhsulun miqdarı ilə qiyməti arasındaki birbaşa əlaqəni
 - hər bir əmtəənin elastilik dərəcəsini
 - tələb və təklif arasındaki əlaqəni
-

Sual: Tələb qanununa müvafiq olaraq, əmtəənin qiyməti artarsa: (Çəki: 1)

- tələb də artır
 - tələb azalır
 - tələbin kəmiyyəti artır
 - tələbin kəmiyyəti azalır
 - istehsalçıların arasında rəqabət güclənir
-

Sual: Texnologiyanın təkmilləşdirilməsi hansı yerdəyişməyə səbəb olur? (Çəki: 1)

- tələb əyrisinin yuxarı və sağa
 - tələb əyrisinin aşağı və sağa
 - təklif əyrisinin aşağı və sağa
 - təklif əyrisinin yuxarı və sola
 - heç bir dəyişiklərə səbəb olmur
-

Sual: Aşağıdakı terminlərdən hansı insanların məhsulu almaq imkanları və istəklərini eks etdirir: (Çəki: 1)

- tələbat
 - tələb
 - zərurət
 - istək
 - faydalılıq
-

Sual: Başqa şərtlər dəyişməməklə qiymətlər yüksələrsə təklif qanununa görə: (Çəki: 1)

- tələbdə artım baş verir.
 - tələbdə azalma baş verir.
 - təklifin həcmi artır.
 - təklifin həcmi azalar.
 - qiymətlərin dəyişilməsi təklif qanununda nəzərə alınmır
-

Sual: Bazar mexanizmi elementinə aid deyil: (Çəki: 1)

- istehlak
 - təklif
 - tələb
 - rəqabət
 - qiymət
-

Sual: Bazar tələbinə təsir etməyən amil: (Çəki: 1)

- istehlakçıların gəlirləri
 - qarşılıqlı əvəz olunan əmtəələrin qiyməti
 - resursların qiyməti
 - alıcıların sayı
 - əhali strukturunun dəyişməsi
-

Sual: Əmtəə və xidmətlər bazarda müvazinət yaratmaq üçün: (Çəki: 1)

- tələb təklifə bərabər olmalıdır.
 - qiymət istehsal xərclərilə mənfəətin cəminə bərabər olmalıdır.
 - texnologiyanın səviyyəsi tədricən dəyişməlidir.
 - tələbin həcmi təklifin həcmində bərabər olmalıdır.
 - bu əmtəə həmişə dəbdə olmalıdır
-

Sual: Tələb əyrisinin yerdəyişməsinə təsir etməyən amil: (Çəki: 1)

- istehlakçıların istək və arzuları
 - gəlirlərin kəmiyyəti və bölgüsü
 - əmtəələrin qiyməti
 - əhalinin yaş səviyyəsinin sayıları
 - əvəzedici malların qiyməti
-

BÖLMƏ: 10 02

Ad	10 02
Suallardan	14
Maksimal faiz	14
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: İki əmtəə qarşılıqlı əvəz olunandırsa, birincinin qiymətinin qalxması ilə nə müşayiət olunur? (Çəki: 1)

- ikinci əmtəəyə tələb azalır.
 - ikinci əmtəəyə tələb artır.
 - ikinci əmtəəyə təklif artır
 - ikinci əmtəəyə təklif azalır.
 - heç bir dəyişiklik baş vermir
-

Sual: Əgər iki əmtəə bir-birini qarşılıqlı tamamlayırsa birinci əmtəənin qiymətinin artması bu nəticəyə səbəb olur: (Çəki: 1)

- ikinci əmtəəyə tələbin həcmının aşağı düşməsi
 - ikinci əmtəəyə tələbin həcminin artması
 - ikinci əmtəəyə qiymətin azalması
 - ikinci əmtəəyə qiymətin yüksəlməsi
 - heç bir dəyişiklik doğurmur
-

Sual: Hər bir mövcud anda bazarda yaranan şərtlərin məcmusu-bu: (Çəki: 1)

- bazar mexanizmidir
 - bazarın konyunkturudur
 - dəyər qanunu
 - son faydalılıq qanunu
 - bazar tarazlığı
-

Sual: Təklifi formalaşdırın amillərə aid deyildir: (Çəki: 1)

- istehsalın əmtəə məhsulu
 - əmtəə ehtiyatları
 - idxlın həcmi
 - əhalinin yiğimləri
 - bütün sadalanınlar aiddir
-

Sual: Əmtəə bazarında yeni istehsalçıların meydana çıxmazı səbəb olur: (Çəki: 1)

- qiymətin artması və təklifin həcminin çoxalmasına
 - qiymətin və təklifin həcminin azalmasına
 - qiymətin artması və təklifin həcminin azalmasına
 - qiymətin azalması və təklifin artmasına
 - əmtəə bazarında heç nə dəyişmir
-

Sual: Sadalanınlardan nə əmtəə təklifinin həcminin dəyişməsinə səbəb olmur? (Çəki: 1)

- əmtəənin istehsal edildiyi xammalın qiymətlərinin artması
 - istehsala vergilərin dəyişməsi
 - alıcıların gəlirlərinin dəyişməsi
 - əmtəə istehsalçılarının sayıının azalması
 - əmtəə qiymətinin dəyişməsi
-

Sual: Sadalanınlardan nə əmtəə təklifinin həcminin dəyişməsinə səbəb olur: (Çəki: 1)

- bu əmtəənin istehsalı zamanı istifadə edilən resurslara qiymətlərin azalması
 - istehsala vergilərin artması
 - bu əmtəənin istehsalının daha səmərəli texnologiyasının tətbiqi
 - sadalanınlardan heç nə təklifin həcminin dəyişməsinə səbəb olmur
 - bütün sadalanınlar təklifin həcminin dəyişməsinə səbəb ola bilər
-

Sual: İlk dəfə kim tələbin azalması qanununu formulə etmişdir? (Çəki: 1)

- A.Smit
 - İ.Bentam
 - A.Kurno
 - A.Marşall
 - H.Hossen
-

Sual: Əgər istehlakçıların gəlirləri yüksəlmişdirsə, hansısa əmtəənin istehsalı zamanı istifadə olunan resursların qiymətləri ilə azalmışdırsa, onda bu əmtəəyə tələb və təklif əyrilərilə nə baş verər? (Çəki: 1)

- tələb əyrisi sola, təklif əyrisi isə sağa hərəkət edər
 - tələb əyrisi sağa, təklif əyrisi isə sola hərəkət edir
 - hər iki əyri sağa hərəkət edər
 - hər iki əyri sola hərəkət edər
 - əyrlərin vəziyyəti dəyişməz
-

Sual: Əgər əmtəəyə təklif və tələb artarsa, onda: (Çəki: 1)

- tarazlı qiymət artar
 - əmtəənin tarazlı həcmi artar
 - əmtəənin tarazlı həcmi azalar
 - tarazlı qiymət azalar
 - heç nə dəyişməz
-

Sual: Əgər əmtəənin qiyməti tələb və təklif əyrilərinin kəsişmə nöqtəsindən yüksəkdirsə, on da (Çəki: 1)

- əmtəə artıqlığı əmələ gələr
 - əmtəə defisiti meydana çıxar
 - təklifin həcmi azalar
 - tələbin həcmi artar
 - heç nə baş verməz
-

Sual: Əmtəəyə tələbin həcminin azalmasına nəyi səbəb ola bilər? (Çəki: 1)

- bu əmtəənin təklifinin azalması
 - bu əmtəəyə qiymətlərin qalxmasının gözlənilməsi
 - əmtəə- əvəzedicilərinə qiymətlərin azalması
 - istehlakçıların gəlirlərinin artması
 - bu əmtəənin istehlakçılarda böyük ehtiyatlarının olması
-

Sual: Əmtəənin tələbinə təsir göstərməyən amilləri göstərin. (Çəki: 1)

- əmtəənin qiyməti
 - ehtiyatların qiyməti
 - istehlakçıların gəlirlərinin kəmiyyəti
 - əvəzləyici əmtəələrin qiyməti
 - verilmiş əmtəənin əmtəə istehlakçılarının sayı
-

Sual: Tələb əyrisinin sola yerdəyişməsinə nə səbəb ola bilər? (Çəki: 1)

- əmtəələrin qiymətlərinin artımı
 - əmtəələrin qiymətlərinin artımı aşağı salınması
 - texnologiyaların düşməsi
 - istehlakçıların gəlirlərinin artması
 - istehlakçıların gəlirlərinin azalması
-

BÖLME: 1003

Ad	1003
Suallardan	7
Maksimal faiz	7
Sualları qarşıdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: DVD disklerinə tələbin artmasını gözləmək olar, əgər: (Çəki: 1)

- DVD pleyerlərin qiyməti aşağı düşsə
 - DVD pleyerlərin qiyməti yüksələrsə
 - alıcıların gəlirləri azalarsa
 - CD pleyerlərin qiyməti aşağı enərsə
 - CD disklerinə qiymət azalarsa
-

Sual: Hansı halda həm tələbin həjminin, həm də təklifin həjminin azalması zamanı əmtəənin qiyməti artar? (Çəki: 1)

- əgər tələbin həjmi təklifin həjminə nisbətən daha çox azalmışdırsa
 - əgər təklifin həjmi tələbin həjminə nisbətən daha çox azalmışdırsa
 - əgər bu əmtəə üçün əmtəə- əvəzedijiləri vardırsa
 - əgər alıcıların gəlirləri artmışdırsa
 - belə ola bilməz
-

Sual: Əgər benzinin qiymətin artması baş verərsə, onda: (Çəki: 1)

- avtomobilin qiyməti artacaq
 - benzinə tələb artacaq
 - nəqliyyat xidmətlərinə tələb azalacaq
 - nəqliyyat xidmətlərinin təklif əyrisi sola doğru hərəkət ədəcək
 - nəqliyyat xidmətlərinin təklif əyrisi sağa doğru hərəkət ədəcək
-

Sual: Sadalananlardan hansı bazar tarazlığı vəziyyətinin səciyyəsinə aid deyildir? (Çəki: 1)

- əmtəəyə tələb və təklif üst- üstə düşür
 - tarazlıq resursların bölgüsü səmərəliliyini eks etdirir
 - əmtəə tarazlıq qiymətilə satılır
 - tarazlıq istənilən rəqabət bazارında yaranı bilər
 - tarazlıq şəraitində qiymət üzrə əmtəəyə tələb elastikliyi 1-ə bərabərdir
-

Sual: Əgər istehsalın artması böyük vaxt və resurs məsrəfləri tələb etmirə, onda: (Çəki: 1)

- təklif əyrisi daha az mailli şəklə malik olur
 - təklif əyrisi daha dikdir
 - əmtəəyə tələb yüksək olajaq
 - əmtəənin qiyməti sabit olajaq
 - təklif qanunu fəaliyyət göstərir
-

Sual: Iqtisadi nəzəriyyədə hansı müddəə tələb və təklif qaydalarından biri deyildir? (Çəki: 1)

- tələbin artması həm tarazlı qiymətin, həm də tarazlı əmtəə miqdarının artmasına səbəb olur
- tələbin azalması tarazlı qiymətin aşağı düşməsinə və tarazlı əmtəə miqdarının artmasına gətirib çıxarır
- tələbin azalması tarazlı qiymətin və tarazlı əmtəə miqdarının aşağı enməsinə gətirib

çıkarır

- əmtəənin təklifinin artması tarazlı qiymətin azalması və tarazlı əmtəə miqdarının artması ilə nəticələnir
 - təklif ixtisarı tarazlı qiymətin artmasına və tarazlı əmtəə miqdarının azalmasına səbəb olur
-

Sual: Əgər N şəhəri sakinlərinin əksəriyyəti ətin sağlamlığı ziyan olduğu qərarına gələrlərsə, başqa şərtlər dəyişməzsə, şəhərdə: (Çəki: 1)

- baliğa və ət yeməkləri üçün ədvyyatlara tələb artar.
 - baliğa və ət yeməkləri üçün ədvyyatlara tələb azalar.
 - baliğa tələb artar və ət yeməkləri üçün ədvyyatlara tələb azalar.
 - baliğa tələb azalar və ət yeməkləri üçün ədvyyatlara tələb artar.
 - heç bir dəyişiklik baş verməyəcək
-

BÖLƏM: 1101

Ad	1101
Suallardan	15
Maksimal faiz	15
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Tələbin qiymət üzrə elastikliyini göstərir: (Çəki: 1)

- qiymətin 1% dəyişməsi zamanı təklifin həcminin nisbi dəyişməsi
 - qiymətin azalması zamanı təklifin həcminin aşağı düşməsi
 - qiymətin artması zamanı təklifin həcminin artması
 - təklifin həcminin resursların qiymətindən asılılığı
 - təklifə təsir edən qeyri - qiymət amillərinin dəyişməsi zamanı təklifin həcminin dəyişməsi
-

Sual: Gəlir üzrə tələbin elastikliyi necə hesablanır? (Çəki: 1)

- gəlirin dəyişməsi faizi tələb həcminin dəyişməsi faizinə vurulur:
 - tələbin həcminin dəyişməsi faizi gəlirin dəyişməsi faizinə bölünür
 - qiymətin dəyişməsi faizi tələb həcminin dəyişməsi faizinə bölünür
 - gəlirin dəyişməsi faizinə tələb həcminin dəyişməsi faizi əlavə olunur.
 - tələb həcminin dəyişməsi faizindən gəlirin dəyişməsi faizi çıxılır
-

Sual: Qiymət üzrə tələbin çapraz elastikliyi nəyi göstərir? (Çəki: 1)

- tələbin əmtəə qiymətindən və istehlakçıların gəlirlərindən asılılığı
 - istehlakçıların gəlirlərinin dəyişməsindən asılı olaraq qiymətlərin dəyişməsi
 - digər əmtəənin qiymətinin dəyişməsindən asılı olaraq bir əmtəəyə tələbin həcminin dəyişməsi
 - bir - birini qarşılıqlı surrətdə tamamlayan əmtəələrin qiymətlərinin dəyişməsi
 - bir - birini qarşılıqlı tamamlayan əmtəələrə tələbin həcminin dəyişməsi
-

Sual: Əgər bir əmtəənin qiymətinin azalması adətən digər əmtəəyə tələbin artmasına səbəb olursa, onda (Çəki: 1)

- bu əmtəələr qarşılıqlı tamamlanandır
 - bu əmtəələr qarşılıqlı əvəzolunandır
 - bu o deməkdir ki, istehlakçıların zövqləri dəyişir
 - bu o deməkdir ki, alıcıların gəlirləri artır
 - bu təsadüfi uyğunluqdur
-

Sual: Tamamlayıcı nemətlərə aiddir: (Çəki: 1)

- gələm və flomaster
 - avtomobil və benzin
 - pivə və kvas
 - kabab və qoyun əti
 - dəftər və pirojna
-

Sual: Qarşılıqlı əvəzolunan nemətlərə aiddir: (Çəki: 1)

- paltar və ayaqqabı
 - rəng və firça
 - qələmlər və flomasterlər
 - taxıl və çörək
 - dəftərlər və piroqlar
-

Sual: Qiymət üzrə qeyri- elastik tələb o deməkdir ki, (Çəki: 1)

- qiymətin 1% dəyişməsi tələb həcminin 1% -dən az olaraq dəyişməsinə səbəb olur
 - qiymətin 1% dəyişməsi tələbin həcminin 1% -dən daha çox dəyişməsinə səbəb olur.
 - qiymətin 1% dəyişməsi tələb həcminin 1% dəyişməsinə səbəb olur
 - qiymətin 1% dəyişməsi tələb həcminin dəyişməsinə səbəb olur
 - əmtəənin qiyməti dəyişmir
-

Sual: Əmtəəyə tələbin qiymət elastikliyi bundan asılı deyildir: (Çəki: 1)

- əmtəənin məxsus olduğu əmtəə qrupundan
 - istehlakçının bütçesində əmtəənin xüsusi çəkisindən
 - istehlakçıların gəlir kəmiyyətindən
 - vaxt amilindən
 - bütün sadalanın amillərdən asılı deyil
-

Sual: Əmtəəyə tələb əyrisi üfüqi düz xətt şəklinə malikdir. Bu o deməkdir ki: (Çəki: 1)

- qiymət üzrə tələb elastikliyi 0 - a bərabərdir
 - qiymət üzrə tələb elastikliyi 1 - ə bərabərdir
 - əmtəəyə tələb mütləq elastikdir
 - əmtəəyə tələb mütləq qeyri - elastikdir
 - əmtəəyə tələb elastikliyi mənfidir
-

Sual: Təklif əyrisi şaquli düz xətt şəklinə malikdir. Bu o deməkdir ki: (Çəki: 1)

- təklifin qiymət üzrə elastikliyi 0 - a bərabərdir
 - təklifin qiymət üzrə elastikliyi 1-ə bərabərdir
 - əmtəənin təklifi mütləq elastikdir
 - əmtəənin təklifi mütləq qeyri - elastikdir
 - əmtəənin təklif elastikliyi mənfidir
-

Sual: Əgər əmtəənin qiymətinin 5% düşməsi əmtəənin təklifinin 8% azalmasına səbəb olursa, onda bu əmtəənin təklifi: (Çəki: 1)

- elastikdir
 - qeyri - elastikdir
 - mütləq elastikdir
 - mütləq qeyri - elastikdir
 - vahid elastikliyə malikdir
-

Sual: Əgər iki əmtəə üçün qiymət üzrə çarpar elastiklik -2 yə bərabərdirsə, onda bu o deməkdir ki, (Çəki: 1)

- bu əmtəələr qarşılıqlı tamamlayandırlar
 - bu əmtəələr qarşılıqlı əvəzedəndirlər
 - bir əmtəənin qiyməti ikinci əmtəənin qiymətindən 2 dəfə aşağıdır
 - bir əmtəənin qiyməti digər əmtəənin qiymətinə nisbətən sürətlə artır
 - bir əmtəəyə tələb digər əmtəəyə olan tələbə nisbətən sürətlə artır
-

Sual: Əgər iki əmtəə üçün qiymət üzrə çarpaz elastikliyi 0-a bərabərdirsə onda bu o deməkdir ki, (Çəki: 1)

- hər iki əmtəə aşağı keyfiyyətlidir
 - bu qarşılıqlı əvəzedən əmtəələrdir
 - bu qarşılıqlı tamamlayan əmtəələrdir
 - əmtəələrə tələb bir – birindən asılı deyildir
 - hər iki əmtəəyə tələb mütləq qeyri - elastikdir
-

Sual: Əgər iki əmtəənin çarpaz elastiklik əmsali 1,5 –ə bərabərdirsə, onda bu o deməkdir ki, (Çəki: 1)

- bu əmtəələr qarşılıqlı tamamlayandırlar
 - bu əmtəələr qarşılıqlı əvəzedəndirlər
 - əmtəənin qiyməti ikinci əmtəənin qiymətindən 1,5 dəfə aşağıdır
 - bir əmtəənin qiyməti digər əmtəənin qiymətinə nisbətən sürətlə artır
 - bir əmtəəyə tələb digər əmtəəyə olan tələbə nisbətən sürətlə artır
-

Sual: Aşağıdakı müddəalardan hansı qiymət üzrə qeyri-elastik tələbə malik əmtəə səciyyəsinə aid deyildir? (Çəki: 1)

- alıcılar əmtəənin alqısına öz xərclərinin cüzi hissəsini sərf edirlər
- bu əmtəə ən zəruri əmtəədir
- bu əmtəənin çoxlu miqdarda əvəzediciləri vardır
- əmtəəyə tələb həcminin faiz dəyişməsi əmtəə qiymətinin dəyişməsinə nisbətən azdır
- qiymət elastikliyi əmsali 1- dən azdır

BÖLMƏ: 11 02

Ad	11 02
Suallardan	6
Maksimal faiz	6
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Tələbin qiymət üzrə elastik əmsalının kəmiyyəti 2-ə bərabərdir. Bu o deməkdir ki: (Çəki: 1)

- əgər əmtəənin qiyməti 1% yüksələrsə, onda ona tələbin həcmi 0,5% azalar
 - əgər əmtəənin qiyməti 1% azalarsa, onda ona tələbin həcmi 2% artar
 - əgər əmtəənin qiyməti 1% yüksələrsə, onda ona tələbin həcmi 0,5 % artar
 - əgər əmtəənin qiyməti 1 % enərsə, onda ona tələbin həcmi 2% azalar
 - tələbin həcmi, hətta dəyişməz qiymət zamanı dəyişəcək
-

Sual: Tələbin qiymət elastikliyi yüksək olacaq: (Çəki: 1)

- zinət şeylərinə nisbətən ən zəruri əmtəələrə
 - əmtəənin alternativ istehsal xərcləri nə qədər çoxdursa
 - o hallarda ki, bu zaman istehlakçılar əmtəəni özü üçün daha az fayda ilə istifadə edirlər
 - ən zəruri əmtəələrə nisbətən zinət şeylərinə
 - əmtəənin alternativ istehsal xərcləri nə qədər azdırsa
-

Sual: Aşağıdakı müddəalardan hansı əmtəəyə tələb elastikliyinin səciyyəsinə aid deyildir? (Çəki: 1)

- alıcılar əmtəə qiymətinin dəyişməsinə sürətlə reaksiya verirlər
 - qiymət elastikliyi əmsal 1-dən kiçikdir
 - əgər əmtəənin qiyməti artırırsa, satışda əldə olunan pul gəliri satıcıda ixtisar olunursa
 - əgər əmtəənin qiyməti azalırsa, satıcıda satışdan əldə olunan pul gəliri azalırsa
 - əmtəəyə tələbin həcmimin faiz dəyişməsi əmtəənin qiymət dəyişməsinə nisbətən çoxdursa
-

Sual: Əmtəə istehsalçısı onun qiymətini 5% endirdi, nəticədə satışın həcmi 3% qalxdı. Bu əmtəəyə tələb: (Çəki: 1)

- elastikdir
 - qeyri-elastikdir
 - vahid elastikli tələbdir
 - mütləq elastikdir
 - mütləq qeyri-elastikdir
-

Sual: Təklifin elastikliyini nə dəyişdirə bilər: (Çəki: 1)

- texniki tərəqqi

- dəb
 - istehlakçıların gəlirlərinin dəyişməsi
 - əmtəəyə olan tələb
 - göstərilənlər təklifin elastikliyinə təsir göstərmir
-

Sual: Qiymət 10% qalxdıqda əmtəəyə 8% azalarsa bu əmtəə; (Çəki: 1)

- qeyri-elastikdir
 - elastiklidir
 - vahid elastikliyə
 - mütləq elastikdir
 - mütləq qeyri-elastikdir
-

BÖLMƏ: 1103

Ad	1103
Suallardan	10
Maksimal faiz	10
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Əgər gəlir üzrə əmtəəyə tələb elastikliyi əmsalının kəmiyyəti-0,7- yə bərabərdirsə, onda bu əmtəə: (Çəki: 1)

- ən zəruri əmtəədir
 - zinət əşyasıdır
 - aşağı keyfiyyətli əmtəədir
 - əmtəə - əvəzedicisidir
 - tamamlayıcı əmtəədir
-

Sual: Əmtəə təklifinin azalması nəyi artırır? (Çəki: 1)

- bu əmtəəyə olan tələbi
 - bu əmtəənin gəlir üzrə tələb elastikliyini
 - bu əmtəənin qiymət üzrə təklif elastikliyini
 - qarşılıqlı tamamlayan əmtəələrə olan tələbi
 - əmtəə – əvəzedicilərinə olan tələbi
-

Sual: Riyaziyyat üzrə dərslik və detektiv kitabı belə car paz elastiklik əmsalına malikdir: (Çəki: 1)

- 1-dən böyük
 - mənfi işaretli
 - sonsuzluğa cəhd edən
 - 1-ə bərabər olan
 - 0-a yaxın olan
-

Sual: Təklif elastikliyi birinci növbədə asılıdır: (Çəki: 1)

- bu əmtəənin əvəzedicilərinin sayından
 - bu əmtəənin alqısına yönəldilmiş istehlakçı xərclərinin payından
 - bu əmtəənin ən zəruri əmtəə və ya zinət əşyası olmasından
 - bu əmtəənin istehsalçılarının qiymətin dəyişməsinə hansı sürətlə reaksiya vərə bilməsindən
 - Əgər əmtəəyə tamamlayıcı əmtəələr vardırsa
-

Sual: Gəlir üzrə tələbin elastiklik əmsalının göstərilmiş kəmiyyətlərindən hansı ən zəruri əmtəələrə aiddir? (Çəki: 1)

- 0-dan kiçik
 - 0- dan böyük, 1-dən kiçik
 - 1
 - 1-dən böyük
 - göstərilənlərdən heç biri
-

Sual: Gəlir üzrə tələbin elastiklik əmsalının göstərilmiş kəmiyyətlərindən hansı zinət əşyalarına aiddir? (Çəki: 1)

- 0-dan kiçik
 - 0- dan böyük, 1-dən kiçik
 - 1
 - 1-dən böyük
 - göstərilənlərdən heç biri
-

Sual: Firma iki əmtəə – A və B əmtəələrini istehsal edir. A əmtəəsi çoxlu əvəzedicilərə malikdir, B əmtəəsinin istehlakçı xərclərində əhəmiyyətli payı var. Bu əmtəələrə qiymətin 1% artması ona gətirib çıxarıır ki; (Çəki: 1)

- A əmtəəsinə tələbin həcmi 1 % -dən çox, B əmtəəsinə tələbin həcmi isə 1 % -dən az azalır.
 - A əmtəəsinə tələbin həcmi 1% -dən az, B əmtəəsinə tələbin həcmi isə 1 % -dən çox azalır
 - hər iki əmtəəyə tələbin həcmi 1% dən çox azalır
 - hər iki əmtəəyə tələbin həcmi 1 %-dən az azalır
 - hər iki əmtəəyə tələbin həcmi 1% azalır
-

Sual: Əmtəənin təklifi mütləq qeyri-elastikdir. Əgər bu əmtəəyə tələb artarsa, onda: (Çəki: 1)

- tarazlı qiymət azalar, tarazlı əmtəə miqdarı isə artar
 - həm tarazlı qiymət, həm tarazlı əmtəə miqdarı azalar
 - həm tarazlı qiymət, həm tarazlı əmtəə miqdarı artar
 - tarazlı qiymət artar, tarazlı əmtəə miqdarı azalar
 - tarazlı qiymət artar, tarazlı əmtəə miqdarı isə dəyişməz
-

Sual: Əgər əmtəəyə tələbin qiymət elastikliyi 1-ə bərabərdirsə onda bu o deməkdir ki, firma öz əmtəəsinə qiyməti yüksəltdiyi halda əmtəənin satışından ümumi pul gəliri. (Çəki: 1)

- artar
 - azalar
 - dəyişməz
 - elastikdən asılı deyildir
 - digər amillərdən asılıdır
-

Sual: Qiymət 10% azaldıqda əmtəeyə tələb 10% azalarsa bu əmtəə: (Çəki: 1)

- əmtəeyə tələb elastiklidir
 - əmtəeyə tələb qeyri-elastikdir
 - əmtəeyə tələb mütləq-elastikdir
 - əmtəeyə tələb mütləq qeyri elastikdir
 - bu aşağı kefiyyətli əmtəədir
-

BÖLMƏ: 1201

Ad	1201
Suallardan	25
Maksimal faiz	25
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Hansı müddəə bazar iqtisadiyyatında qiymətlərin mahiyyəti və rolunu əks etdirmir? (Çəki: 1)

- qiymətlər sistemi əsas təşkiledici qüvvə rolunu oynayır
 - qiymətlər sahibkarlar və istehlakçılar üçün onların seçimində indikator rolunu oynayır
 - bazar subyektləri öz iqtisadi mənafelərini həyata keçirəcək qiymətlərə istiqamətlənirlər
 - qiymətlər dövlət orqanları tərəfindən təyin olunur
 - bütün müddəələr əks etdirir
-

Sual: Hansı tərif A. Marşallın nəzəriyyəsi üzrə qiymətin anlayışına uyğun gəlir? (Çəki: 1)

- qiymət - əmtəeyə görə alınan müəyyən miqdarda pul vahidləridir
 - qiymət - əmtəənin bazarda satışa daxil olduğu kəmiyyətdir
 - qiymət - əmtəənin müəyyən miqdarının alıcıları cəlb etməyə qabil olduğu səviyyədir
 - qiymət - dəyərin pul ifadəsidir
 - qiymət - tələb və təklifin sabit tarazlığı ilə müəyyən olunandır.
-

Sual: Tələb və təklifin həcmərinin bərabər olduğu qiymət adlanır: (Çəki: 1)

- normal qiymət
- istehsal qiyməti
- tarazlı qiymət
- alıcı qiyməti
- satıcı qiyməti

Sual: Marşall konsepsiyasına uyğun olaraq ani tarazlıq şəraitində qiymət asılıdır: (Çəki: 1)

- avadanlığın istifadə intensivliyindən
 - sahədə firmaların miqdarından
 - tələb və təklifdən
 - tələbdən
 - təklifdən
-

Sual: Əgər əmtəənin qiyməti azalırsa, onda: (Çəki: 1)

- tələb əyrisinin sağa hərəkəti baş verər
 - tələb əyrisinin sola hərəkəti baş verər
 - tələb əyrisinin mailliyi dəyişər
 - tələbin həcminin azalması baş verər
 - tələb həcminin artması baş verər
-

Sual: Bazar qiyməti müvazinət qiymətindən aşağı olarsa onda: (Çəki: 1)

- əmtəə artıqlığı yaranır.
 - əmtəələrin qıtlığı əmələ gəlir.
 - satıcılar bazarı formalaşır.
 - ehtiyatların qiyməti azalır
 - əmtəənin təklifi artır.
-

Sual: Qiymətlərin bazar sistemi üçün qiymətlərin aşağıdakı növü səciyyəvi deyildir: (Çəki: 1)

- topdansatış qiymətləri
 - pərakəndəsatış qiymətləri
 - müqavilə qiymətləri
 - bütün sadalananları səciyyəvidir
 - bütün sadalananlar səciyyəvi deyildir
-

Sual: Əmtəənin qiyməti bu səbəbdən arta bilər: (Çəki: 1)

- əmtəənin istehsal xərclərini aşağı salan yeni texnologiyanın tətbiqi
 - əmtəə istehsalçılarının sayının artması
 - əmtəənin istehsal olunduğu xammalın qiymətinin aşağı düşməsi
 - əmtəəyə tələbin azalması
 - əmtəə təklifinin azalması
-

Sual: « Qiymət Əmtəənin Dəyərinin Pulla İfadəsidir» qiymətə bu tərifi verən kimdir? (Çəki: 1)

- K.Marks
 - A.Marşall
 - A.Smit
 - M.Fridmen
 - F.Kene
-

Sual: Dövlət mülkiyyəti və dövlət tənzimlənməsi üstünlük edən iqtisadi sistem necə adlanır? (Çəki: 1)

- ənənəvi iqtisadiyyat
 - qarışiq iqtisadiyyat
 - azad bazar iqtisadiyyatı
 - inzibati-amirlik iqtisadiyyatı
 - keçid iqtisadiyyatı
-

Sual: Dövlət və bazar tənzimlənməsi; habelə müxtəlif mülkiyyət formalarının uzlaşdığı iqtisadi sistem necə adlanır? (Çəki: 1)

- ənənəvi iqtisadiyyat
 - qarışiq iqtisadiyyat
 - sərbəst bazar iqtisadiyyatı
 - inzibati-amirlik iqtisadiyyatı
 - keçid iqtisadiyyatı
-

Sual: Xüsusi mülkiyyət və bazar tənzimlənməsi üstünlüğünün səciyyəvi olduğu iqtisadi sistem necə adlanır: (Çəki: 1)

- ənənəvi iqtisadiyyat
 - inzibati-amirlik iqtisadiyyatı
 - qarışiq iqtisadiyyat
 - sərbəst bazar iqtisadiyyatı
 - keçid iqtisadiyyatı
-

Sual: İqtisadi sistem aşağıdakı məsələləri həll edir: (Çəki: 1)

- nə, harda, kimin üçün
 - nə, necə, kimin üçün
 - nə, nə vaxt, kimin üçün
 - işsizliyin və inflyasiyanın səbəbi nədən ibarətdir
 - gəlirlər necə bölünür
-

Sual: İqtisadi sistem: (Çəki: 1)

- təsərrüfat mexanizmi və iqtisadi subyektlərin qarşılıqlı əlaqələri sistemidir;
 - maddi və qeyri-maddi nemət və xidmət istehsalçıları və istehlakçıları arasındaki xüsusi şəkildə nizamlanmış əlaqələr sistemidir;
 - mülkiyyət formaları ilə istehsal amillərinin vəhdətidir;
 - texnoloji münasibətlərlə texnoloji üsulun qarşılıqlı təsir sistemidir;
 - dövlətin iqtisadiyyatının tənzimləmə sistemi
-

Sual: İqtisadi sistemin istehsal imkanları nə ilə məhdudlaşır. (Çəki: 1)

- istifadə olunan ehtiyatların məhdudluğu ilə
- insanların tələbatlarının sonsuzluğu ilə
- dövlətin iqtisadi proseslərə müdaxiləsi ilə
- iqtisadi ziddiyətlərlə

istehsal münasibətlərinin mürəkkəbliyi ilə

Sual: İqtisadi sistemlərin təhlilinə formasiya yanaşması neçə ictimai-iqtisadi formasiya ayıır: (Çəki: 1)

- 3
 - 4
 - 5
 - 6
 - 7
-

Sual: İqtisadiyyatda xüsusi müllkiyyətin üstünlük təşkil etməsi aşağıdakının səciyyəvi xüsusiyyətlərini əks etdirir: (Çəki: 1)

- azad bazar iqtisadiyyatının
 - inzibati-amirlik iqtisadiyyatının
 - qarışiq iqtisadiyyatın
 - keçid iqtisadiyyatının
 - sadalananlardan heç birinin
-

Sual: İstehsal vasitələrinin və istehmsal vasitələrini hərəkətə gətirən bilik və təcrübəyə malik olan insanların məjmuu adlanır. (Çəki: 1)

- məhsuldar qüvvələr
 - istehsal münasibətləri
 - iqtisadi sistem
 - istehsal üsulu
 - əmək vasitələri
-

Sual: Maddi nemətlərin və xidmətlərin istehsalı, bölgüsü, mübadiləsi və istehsalkı ilə əlaqədar insanların münasibətləri nədir? (Çəki: 1)

- texnoloji münasibətlər
 - sosial münasibətlər
 - istehsal münasibətlər
 - istehsal imkanları
 - məhsuldar qüvvələr
-

Sual: Müasir bazar iqtisadiyyatında mülkiyyətin daha geniş yayılmış növü budur: (Çəki: 1)

- dövlət mülkiyyəti
 - səhmdar mülkiyyəti
 - xüsusi mülkiyyət
 - bələdiyyə mülkiyyəti
 - kooperativ mülkiyyət
-

Sual: Mülkiyyət hüququ: (Çəki: 1)

- nemət üzərində müstəsna fiziki nəzarət hüququndur.
- nemətlərin istifadə olunmasından əldə olunan nəticələrə sahib olmaq hüququndur.

- nemətin kim və necə istifadə etməsi qərarını qəbul etmək hüququdur.
 - bütün sadalanan hüquqları
 - sadalanan hüquqlardan heç biri
-

Sual: Mülkiyyət iqtisadi anlayışı kimi: (Çəki: 1)

- insanların əşyalara münasibətidir
 - əşyanın özüdür
 - əşyaların mənimsənilməsi ilə əlaqədar insanların bir-birinə münasibətləridir.
 - əşyanın icarəyə verilməsi
 - mülkiyyət iqtisadi anlayış deyil
-

Sual: Mülkiyyət obyektlərinin xüsusi mülkiyyətdən dövlət mülkiyyətinə keçməsi prosesi adlanır: (Çəki: 1)

- milliləşdirmə
 - invertarlaşdırma
 - özəlləşdirmə
 - müsadirə
 - spesifikləşdirmə
-

Sual: Mülkiyyət obyektlərinin ictimai mülkiyyətdən xüsusi mülkiyyətə keçməsi prosesi: (Çəki: 1)

- milliləşdirmə
 - inverterlaşma
 - özəlləşdirmə
 - müsadirə
 - spesifikasiya
-

Sual: Mülkiyyət obyektlərinin ictimai mülkiyyətdən xüsusi mülkiyyətə keçməsi prosesi: (Çəki: 1)

- milliləşdirmə
 - inverterlaşma
 - özəlləşdirmə
 - müsadirə
 - spesifikasiya
-

BÖLƏM: 12 02

Ad	12 02
----	-------

Suallardan	11
------------	----

Maksimal faiz	11
---------------	----

Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
----------------------	-------------------------------------

Suallar təqdim etmək	1 %
----------------------	-----

Sual: Dövlətin təyin etdiyi qiymətlərin yuxarı tavanı belə olur: (Çəki: 1)

- tarazlı qiymətdən aşağı
 - tarazlı qiymətdən yüksək
 - təklif qiyməti səviyyəsində
 - tələb qiyməti səviyyəsində
 - tarazlı qiymət səviyyəsində
-

Sual: Hörümçək toru teoreması nəzərdə tutur ki: (Çəki: 1)

- qısamüddətli dövrdə əmtəələrin qiymətləri dəyişmir
 - bazaarda yalnız uzunmüddətli tarazlıq mümkündür
 - təcrübə topladıqca sahibkarlar qiymət dəyişikliklərinə daha yaxşı uyğunlaşırılar
 - əmtəə qiyməti yalnız onun istehsalına çəkilən xərclərdən asılıdır
 - əmtəə qiyməti yalnız istehlakçı üstünlüklerindən asılıdır
-

Sual: Dövlət nə üçün qiymətin aşağı həddini təyin edə bilər? (Çəki: 1)

- istehsalçılara yardım etmək üçün
 - istehlakçılara yardım etmək üçün
 - rəqabəti saxlamaq üçün
 - bazar tarazlığını təmin etmək üçün
 - tədiyyə qabiliyyətli tələbi yüksəltmək üçün
-

Sual: Qiymətlərin dövlət tənzimlənməsinin hansı metodu daha çox bazar mexanizminə uyğundur? (Çəki: 1)

- qiymətlər tavanının təyin edilməsi
 - qiymətlərin aşağı həddinin təyin olunması
 - vergi və subsidiyaların köməyilə
 - qiymətlərin mərkəzləşdirilmiş şəkildə təyin edilməsi
 - bazar iqtisadiyyatında qiymətlərin dövlət tənzimlənməsi yolverilməzdır.
-

Sual: K.Marksın nəzəriyyəsinə uyğun olaraq istehsal qiyməti bu prosesin nəticəsində formalasır: (Çəki: 1)

- tələb və təklifin tərəddüdlərinin
 - istehsal şərtlərinin dəyişməsinin
 - yalnız tələbin dəyişikliklərinin
 - yalnız təklifin dəyişikliklərinin
 - sahələrarası rəqabətin
-

Sual: Əmtəə qiymətinin azalması səbəbi ola bilər: (Çəki: 1)

- istehsala vergilərin artması
 - istehlakçıların gəlirlərinin artması
 - resurslara qiymətlərin aşağı düşməsi
 - qarşılıqlı tamamlanan əmtəəyə qiymətin enməsi
 - əmtəə - əvəzedicisinin əmələ olmaması
-

Sual: A.Marşall öz konsepsiyasında qiymət anlayışına hansı yanaşmaları birləşdirmişdir?

(Çəki: 1)

- son faydalılıq nəzəriyyəsi və tələb və təklif nəzəriyyəsini
 - xərclər nəzəriyyəsi, son faydalılıq nəzəriyyəsi və tələb və təklif nəzəriyyəsini
 - xərclər nəzəriyyəsi, son faydalılıq nəzəriyyəsi və istehlak davranışının nəzəriyyəsini
 - istehsal amilləri nəzəriyyəsi və tələb təklif nəzəriyyəsini
 - təkrar istehsal nəzəriyyəsi, xərclər nəzəriyyəsi və son faydalılıq nəzəriyyəsini
-

Sual: Əgər çayın qiyməti əhəmiyyətli şəkildə artırırsa limonların qiyməti necə dəyişər?

(Çəki: 1)

- artar
 - aşağı düşər
 - dəyişməz qalar
 - əvvəlcə azalar, sonra artar
 - əvvəlcə artar, sonra düşər
-

Sual: Əmtəənin qiyməti tələb və təklif əyrilərinin kəsişmə nöqtəsindən aşağıda olarsa nə müshayiət olunur? (Çəki: 1)

- bu əmtəəyə tələb elastikdir
 - bu əmtəəyə tələb qeyri-elastikdir
 - bazarda əmtəə qıtlığı yaranar
 - bazarda əmtəə bolluğu yaranar
 - bazarda qısamüddətli müvazinət mövcud olar
-

Sual: A.Marşall öz qiymət nəzəriyyəsində qiymətin hansı növünə baxmamışdır? (Çəki: 1)

- tələb qiyməti
 - təklif qiyməti
 - normal qiymət
 - istehsal qiymət
 - A.Marşall göstərilən bütün qiymət növlərinə baxmışdır
-

Sual: Almanın qiymətini qaldırmaqla, onda: (Çəki: 1)

- armuda tələb və onun qiyməti aşağı düşəcək
 - armuda tələb və onun qiyməti qalxacaq
 - armuda tələb düşəcək, onların qiyməti isə artacaq
 - armuda tələb qalxacaq, onların qiymətləri isə enəcək
 - armuda tələb dəyişilməyəcək, onların qiyməti isə düşəcək
-

BÖLMƏ: 1203

Ad	1203
Suallardan	25
Maksimal faiz	25
Sualları qarşıdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Əgər dövlət tütün məmulatlarına yüksək vergilər tətbiq edirəsə, onda tütün məmulatları bazarında hansı dəyişikliklər baş verər? (Çəki: 1)

- tarazlı qiymət artar, tarazlı həcm dəyişməz qalar
 - dəyişməz tarazlı qiymət zamanı tarazlı həcm aşağı düşər
 - tarazlı qiymət artar, tarazlı həcm aşağı düşər
 - həm tarazlı qiymət, həm də tarazlı həcm azalar
 - həm tarazlı qiymət, həm tarazlı həcm yüksələr
-

Sual: Nəyin nəticəsində artıq istehsal effekti meydana çıxa bilər? (Çəki: 1)

- qısamüddətli tarazlıq nəticəsində
 - sahələrarası rəqabət nəticəsində
 - vergilərin artması nəticəsində
 - dövlət tərətindən qiymətlər tavanının təyin edilməsi nəticəsində
 - dövlət tərəfindən qiymətlərin aşağı həddinin təyin edilməsi nəticəsində
-

Sual: Vergilərin köməyilə qiymətlərin dövlət tənzimlənməsi siyasəti hansı neqativ effektə səbəb ola bilər? (Çəki: 1)

- əmtəə istehlakının artması
 - əmtəə istehsalının azalması
 - qiymətlərin artması
 - əmtəələrin keyfiyyətinin aşağı düşməsi
 - sadalananlardan heç birinə
-

Sual: Əgər mağazanın sahibi qara çörəyin qiymətini qaldırmaq qərarına gəlirsə, yerdə qalan mağazalarda qiymət əvvəlki kimi qalırsa, onda nəticədə: (Çəki: 1)

- mağazanın qara çörək satışında gəliri artar
 - mağazanın qara çörək satışından gəliri aşağı düşər
 - mağazanın qara çörək satışından gəliri dəyişməz
 - digər mağazalarda qara çörəyə tələb azalar
 - bazarda qara çörəyin təklifi artar
-

Sual: Əgər buğda yetişdirən fermerlərdən biri öz məhsulunu bazar qiymətindən aşağı qiymətlərə satmağa başlayarsa, onda bu: (Çəki: 1)

- qarğıdalının bazar qiymətini qaldırar
 - buğdanın bazar qiymətini qaldırar
 - buğdanın bazar qiymətini aşağı salar
 - qarğıdalının bazar qiymətini aşağı salar
 - bazar qiymətlərinə təsir etməz
-

Sual: K.Marksın nəzəriyyəsinə uyğun olaraq əmtəənin bazar dəyəri nəyin əsasında formalaşır? (Çəki: 1)

- müxtəlif istehsal şəraitlərində istehsal olunmuş əmtəələrin müxtəlif fərdi dəyərləri əsasında
- tələb və təklifin tərəddüdləri əsasında

- istehlakçıların zövq və üstünlükleri əsasında
 - sahələrarası rəqabət nəticəsində
 - bazar mexanizminin fəaliyyəti və dövlət qiymət siyaseti nəticəsində
-

Sual: "Siyasi iqtisad" termini kimin əsərinin adından götürülmüşdür (Çəki: 1)

- F. Monkretyen
 - F.Kene
 - U.Petti
 - D.Pikardo
 - P.Buaqilder
-

Sual: « Ekonomiks» termini ilk dəfə harada meydana gəlmişdir. (Çəki: 1)

- qədim misirdə
 - qədim Babilistanda
 - qədim Çində
 - qədim Yunanıstanda
 - qədim Romada
-

Sual: Adları sadalanan alımlardən kim marcinalizmin nümayəndəsidir: (Çəki: 1)

- A.Smit, D.Rikardo
 - K.Marks, F.Engels
 - Ş.Furye, C.Sismondi
 - U.Jevons, K.Menger
 - L.Erxard, M.Fridman
-

Sual: Aşağıda iqtisadi nəzəriyyənin predmetinə müxtəlif iqtisadi məktəblərin baxışları verilmişdir. Hansı baxış klassik məktəbə aiddir? (Çəki: 1)

- xarici ticarətlə və ölkəyə pulun gəlməsi ilə əlaqədar olan fəaliyyət;
 - sərvətin yaradıldığı istehsal sferasının həmçinin onun bölüşdürülməsi və istehsalının öyrənilməsi;
 - kapitalist istehsal üsulu və ona xas olan istehsal və mübadilə münasibətləri;
 - sərvətin mənbəyinin kənd təsərrüfatı əməyi olduğu istehsal sferasını öyrənmək;
 - şəxslərin və sosial institutların davranışısı
-

Sual: F.Kens görkəmli nümayəndəsi olmuşdur: (Çəki: 1)

- merkantilizmin
 - fiziokratların
 - marcinalizmin
 - keynsçiliyin
 - neoliberalizmin
-

Sual: İqtisad elminin başlıca vəzifəsinin cəmiyyətin iqtisadi həyat fəaliyyətinin, insanların davranışının stimul və motivlərinin tədqiq olmasını hesab etmişdir: (Çəki: 1)

- K.Marks
- D.Rikardo

A.Marşall

A.Smit

F.Kene

Sual: İqtisad elminin bir sahəsi kimi mikroiqtisadiyyat nəyi öyrənir? (Çəki: 1)

- ayrı-ayrı istehlakçı, firma və resurs mülkiyyətçiləri qrupunun iqtisadi davranışını
 - ayrı-ayrı firmaların iqtisadi davranışını
 - dünya birliyində iqtisadi münasibətləri
 - milli iqtisadiyyat səviyyəsində baş verən prosesləri
 - dövlət və təsərrüfat sahələri arasında yaranan iqtisaldi əlaqələri
-

Sual: İqtisadi nəzəriyyədə monetarizm cərəyanının banisi kimdir? (Çəki: 1)

- K.Marks
 - A.Marşall
 - M.Fredman
 - L.Exard
 - V.Pareto
-

Sual: İqtisadi nəzəriyyədə riyazi metodlardan geniş istifadə etməyə kim başlamışdır: (Çəki: 1)

- L.Valras, V.Pareto
 - K.Marks, F.Engels
 - Ş.Furye, C.Sismondi
 - U.Jevons, K.Menger
 - A.Smit, D.Rikardo
-

Sual: İqtisadi nəzəriyyənin keynsçi istiqaməti meydana gəlmışdır. (Çəki: 1)

- XIX əsrin ortalarında
 - XX əsrin 70-ci illerində
 - XX əsrin 30-cu illerində
 - XYII əsrədə
 - bizim dövrdə
-

Sual: İqtisadi nəzəriyyənin predmetini daha dolğun səciyyələndirən tərif: (Çəki: 1)

- insanların maddi və mənəvi tələbatlarının inkişafı və formallaşması haqqında elm
 - istehsal olunmuş nemətlərin istehsalı və bölgüsünün meyarları haqqında elm.
 - milli sərvətlər, onun mənbələri və ondan istifadə haqqında elm
 - məhdud iqtisadi ehtiyatlar şəraitində insan cəmiyyətinin inkişafının ən ümumi qanunları haqqında elm
 - iqtisadi subyektlərin təsərrüfat fəaliyyəti və onların əlaqələri barədə elm
-

Sual: Monetarizm cərəyanı iqtisadi nəzəriyyənin hansı istiqamətinə aiddir? (Çəki: 1)

- keynsçılık
- neoklassik
- institusional-sosioloji

- marksizm
 - merkantilizm
-

Sual: Proletar siyasi iqtisad nəyi iqtisadi nəzəriyyənin predmeti hesab edir? (Çəki: 1)

- millətin sərvəti və onun mənbələri
 - istehsal münasibətləri və onların inkişaf qanunları
 - təsərrüfatlıq subyektlərinin davranışısı
 - qeyri-məhdud resurslar və onların istifadə edilməsi üsulları.
 - milli iqtisadiyyatın fəaliyyəti
-

Sual: Siyasi iqtisad elminin adı kim tərəfindən ilk dəfə irəli sürülmüşdür: (Çəki: 1)

- F. Monkretyn
 - K. Marks
 - U.Petti
 - D.Rikardo
 - P.Buaqilder
-

Sual: Siyasi iqtisad termini meydana gəlib: (Çəki: 1)

- 1615-ci ildə
 - 1776-ci ildə
 - 1890-ci ildə
 - 1902-ci ildə
 - 1932-ci ildə
-

Sual: Tarixən birinci olan iqtisadi nəzəriyyə məktəbi hansıdır? (Çəki: 1)

- merkantilizm
 - keynsçilik
 - klassik siyasi iqtisad
 - fiziokratlar
 - neoliberalizm
-

Sual: Ticarət burcuaziyasının mənafeyini ifadə edən nəzəriyyəyə aiddir: (Çəki: 1)

- merkantilizm
 - fiziokratlar nəzəriyyəsi
 - marcinalizm
 - klassik siyasi iqtisad
 - proletar siyasi iqtisadı
-

Sual: Yeni keynsçilərə aiddir. (Çəki: 1)

- T.Veblen, D.Qelbreyt
 - U.Mitçell, D.Kommons
 - D.Robinson, A.Xansen
 - M.Fridman, F.Fon Xayek
 - L.Erxard, L.Fon Mizes
-

Sual: Yeni keynsçilərə aiddir. (Çəki: 1)

- T.Veblen, D.Qelbreyt
 - U.Mitçell, D.Kommons
 - D.Robinson, A.Xansen
 - M.Fridman, F.Fon Xayek
 - L.Erxard, L.Fon Mizes
-

BÖLMƏ: 1301

Ad	1301
Suallardan	18
Maksimal faiz	18
Sualları qarşıdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: «Faydalılıq» məfhumunu iqtisadi tədqiqatlarda ilk dəfə kim işlətmüşdür: (Çəki: 1)

- A.Smit
 - U.Cevons
 - İ.Bentam
 - K.Menger
 - K.Marks
-

Sual: Faydalılığın ölçülməsinə iki əsas yanaşma: (Çəki: 1)

- keynsçi və neoliberal
 - istehsal və qeyri-istehsal
 - marksist və monetar
 - ordinalist və kordinalist
 - marksist və klassik
-

Sual: İstehlakçıların onların gəlirləri və şəxsi üstünlükverimlərindən asılı olaraq müxtəlif məhsul və xidmətlərə tələbin formallaşması prosesi adlanır: (Çəki: 1)

- bazar qiymətlərinin formallaşması
 - bazar tələbinin formallaşması
 - istehlakçı davranışları
 - tələbin elastikliyi
 - təklifin elastikliyi
-

Sual: Ordinalist istehlakçı davranışının nəzəriyyəsi başqa cür adlanır: (Çəki: 1)

- faydalılığın sıra nəzəriyyəsi
- faydalılığın kəmiyyət nəzəriyyəsi
- davranış nəzəriyyəsi
- menecer nəzəriyyəsi
- ənənəvi nəzəriyyə

Sual: Yutil – bu şərti vahid əks etdirir: (Çəki: 1)

- tələbatın ödənilməsi dərəcəsini
 - büdcə məhdudluğunu həcmi
 - ümumi və son məhsuldarlığın nisbəti
 - gəlir effektinin həcmi
 - əvəzləmə effektinin həcmi
-

Sual: Fərqsizlik əyriləri konsepsiyasını işləyib hazırlamışdı: (Çəki: 1)

- K.Menger
 - B.Pareto
 - L. Valras
 - C.Hiks
 - İ. Bentam
-

Sual: Faydalılıq: (Çəki: 1)

- nemətin xüsusiyyətinin istehlakçıya fayda verməsidir
 - nemətin insanın bu və ya digər tələbatını ödəyə bilmək qabiliyyətidir
 - əmtəələrin obyektiv xüsusiyyəti olub onların istehsalının səbəbidir
 - nemətdə insanın sağlamlığı üçün faydalı elementlərin olmasıdır
 - neməti sərfəli qiymətə ala bilmək imkanıdır
-

Sual: İstehlakçının əlavə əmtəə vahidinin istehlakından aldığı məmənunluq belə adlanır: (Çəki: 1)

- son hədd faydalılığı
 - ümumi faydalılıq
 - yutil
 - gəlir effekti
 - əvəzləmə effekti
-

Sual: Ümumi faydalılıq budur: (Çəki: 1)

- istehlakçının almaq istədiyi faydalılığın maksimal səviyyəsi
 - istehlakçının əlavə nemət vahidinin istehlakından aldığı faydalılıq
 - istehlakçının müəyyən miqdarda nemətin istehlakından aldığı faydalılıq
 - müəyyən miqdarda pul xərclədikdə əldə oluna biləcək faydalılığın maksimum səviyyəsi
 - istehlakçının əmtəə vahidlərinin müəyyən dəstinin istehlakından aldığı məmənunluq
-

Sual: Qossenin birinci qanununu başqa cür belə adlandırırlar: (Çəki: 1)

- gəlir effekti
 - əvəzləmə effekti
 - Qiffen paradoksu
 - azalan son hədd faydalılığı prinsipi
 - istehlakçı davranışları qaydası
-

Sual: İstehlakçı seçimi budur: (Çəki: 1)

- faydalılığı maksimallaşdırmaq məqsədilə gəlirin bölgüsü haqqında qərar
 - hökumətin apardığı iqtisadi siyasetə münasibət
 - nemətlərin faydalılığının müqayisə edilməsi
 - alternativ gəlir mənbələri arasında seçim
 - doğru cavab yoxdur
-

Sual: Qiffen paradoksu bunlara münasibətdə təzahür olunur: (Çəki: 1)

- zinət əşyaları
 - kənd təsərrüfatı məhsulları
 - aşağı keyfiyyətli məhsullar
 - tamamlayıcı əmtəələr
 - əvəzləyici əmtəələr
-

Sual: Büdcə xətti göstərir: (Çəki: 1)

- tələbin ödənilmə dərəcəsini
 - tələbin həcminin qiymətdən asılılığını
 - istehlakçının malik olduğu gəlirin müqabilində ala biləcək iki əmtəənin müxtəlif kombinasiyalarını
 - istehlakçıya eyni faydalılıq verən iki əmtəənin mümkün olan müxtəlif kombinasiyalarını
 - bazar qiymətlərinin dəyişməsini
-

Sual: İstehlakçı davranışı qaydası başqa cür adlanır: (Çəki: 1)

- Qiffen paradoksu
 - Qossenin birinci qanunu
 - Qossenin ikinci qanunu
 - tələb qanunu
 - dəyər qanunu
-

Sual: Fayda nədir? (Çəki: 1)

- nemətin istehlakçıya fayda götirmək xassəsi
 - nemətin insanın bu və digər tələbatı ödəmək qabiliyyəti
 - əmtəələrin istehsal olunmasının səbəbi kimi onların obyektiv xassəsi
 - insanın sağlamlığı üçün faydalı olan elementlərinin mövcudluğu
 - qeyri iqtisadi kateqoriyadır
-

Sual: İstehlakçı seçimi nədir? (Çəki: 1)

- faydalılığı maksimumlaşdırmaq məqsədilə gəlirin bölgüsü haqqında qərar qəbul etmək
 - hökumətin həyata keçirdiyi iqtisadi siyasetə münasibət
 - nemətin faydalılığının hesablanması
 - alternativ gəlir mənbəyinin seçilməsi
 - doğru cavab yoxdur
-

Sual: Aşağıkefiyyətli adlanan nemət: (Çəki: 1)

- istenlak xassələrinin aşağı səviyyəli olması ilə səciyyələnir
 - istenlakçının sağlamlığına ziyan vurur
 - bazar qiymətlərindən aşağı qiymətə satılır
 - istenlakçının gəlirinin artması ilə ona tələbin azalması isə səciyyələnir
 - səmərəsiz texnologiya əsasında istensal edilləndir
-

Sual: Səciyyələrin təhlili metodunun müəllifi kimdir. (Çəki: 1)

- K.Lankaster
 - C.Klark
 - Y.Slutski
 - C.Hiks
 - İ.Bentam
-

BÖLƏM: 13 02

Ad	13 02
----	-------

Suallardan	23
------------	----

Maksimal faiz	23
---------------	----

Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
----------------------	-------------------------------------

Suallar təqdim etmək	1 %
----------------------	-----

Sual: Əvəzləmə effekti ondan ibarətdir ki; (Çəki: 1)

- istehlakçı üçün bütün nemətlər bərabər qiymətlidir
 - qiymətlərin azalması əmtəeyə nisbi cəbediciliyi artırır və ona tələbin artmasına səbəb olur
 - əgər əmtənin qiyməti azalırsa istehlakçının real gəliri artır
 - təkrar istehlak aktlarında əmtəənin faydalılığı azalır
 - son hədd faydalığı ümumi faydalığını üstələyir
-

Sual: Qiffen paradoksu ibarətdir: (Çəki: 1)

- əmtəənin qiyməti azalarsa ona tələb artmaqdə
 - son faydalılığın artmasında
 - ümumi faydalılığın azalmasında
 - əmtəənin qiyməti azaldıqda ona tələbin azalmasında
 - əmtəələrin bütün qiymətlərində tələbin dəyişməzliyində
-

Sual: Büdcə xəttinin yerdəyişməsi yaranır: (Çəki: 1)

- əmtəələrdən birinin qiyməti azaldıqda
- son faydalılıq dəyişildikdə
- ümumi faydalılıq dəyişildikdə
- gəlirin həcmi dəyişildikdə
- əmtəələrdən birinin qiyməti artanda

Sual: Əmtəələrdən birinin qiyməti dəyişildikdə: (Çəki: 1)

- büdcə xəttinin mailliyinin dəyişiliməsinə səbəb olur
 - büdcə xətti sağa dəyişilir
 - büdcə xətti sola dəyişilir
 - büdcə xəttinə təsir etmir
 - fərqsizlik əyrisi dəyişilir
-

Sual: Son hədd faydalılığının azalması qanunu ifadə edir ki; (Çəki: 1)

- zinət əşyalarının son hədd faydalılığı zəruri yaşayış vasitələrininkindən azdır
 - bütün əmtəələr üçün son hədd faydalılıqlarının qiymətlərə nisbəti eynidir
 - satın alınan əmtəələrin miqdarı artdıqca hər sonrakının faydalılığı azalır
 - istehlakçının gəlirləri artdıqca alınan əmtəələrin faydalılığı azalır
 - istehlakçının gəlirinin artımı nəticəsində əldə olunmuş əmtəələrin faydalığı artır
-

Sual: İstehlak tarazlığı nöqtəsi – bu: (Çəki: 1)

- büdcə xətti ilə fərqsizlik əyrisinin toxunma nöqtəsi
 - büdcə xətti ilə fərqsizlik əyrisinin kəsişmə nöqtəsi
 - büdcə xəttində yerləşən istənilən nöqtə
 - fərqsizlər əyrisinin ən yuxarılarındakı yerləşən istənilən nöqtə
 - düzgün cavab yoxdur
-

Sual: Məhsulun xarakteristiklərinin tədqiqi metodu hansı suala cavab verə bilər? (Çəki: 1)

- əmtəənin son faydalılığını necə qiymətləndirməli
 - bazarda yeni məhsulların meydana gəlməsilə əlaqədar istehlakçıların tələbi necə dəyişilir
 - gəlirin dəyişilməsi ilə əlaqədar istehlakçının tarazılıq vəziyyəti necə dəyişilir
 - əmtəələrin qiymətlərinin dəyişilməsi ilə əlaqədar istehlakçının tarazılıq vəziyyəti necə dəyişilir
 - ümumi faydalıq necə qiymətləndirilir
-

Sual: Aşağı keyfiyyətli nemət: (Çəki: 1)

- istehlak keyfiyyətlərinin aşağı səviyyəsi ilə səciyyələnir
 - istehlakçının sağlamlığına zərər yetirir
 - bazar qiymətindən aşağı qiymətə satılır
 - istehlakçının gələri artdıqda tələbin azalması ilə səciyyələnir
 - qiyməti artdıqca ona tələbin artması ilə səciyyələnir
-

Sual: Normal əmtəə nəyə deyilir? (Çəki: 1)

- Tələbi sabit aşağı olan əmtəəyə
 - Tələbi sabit yüksək olan əmtəəyə
 - Tələbi istehlakçının gəlirinin artmasından birbaşa asılı olaraq dəyişən əmtəəyə
 - Tələbi istehlakçının gəlirinin artmasından əks-asılı olaraq dəyişən əmtəəyə
 - Tələbi qiymətinin dəyişməsindən birbaşa asılı olaraq dəyişən əmtəəyə
-

Sual: Son hədd faydalılığı prinsipinin işləməsi şəraitində nemətin istehlakının artması: (Çəki: 1)

- ümumi faydalılığı azaldır
 - ümumi faydalılığın kəmiyyətinin mənfi olmasına səbəb olur
 - son hədd faydalılığını və ümumi faydalılığı azaldır
 - son hədd faydalılığını azaldır, amma ümumi faydalılığı artırı bilər
 - doğru cavab yoxdur
-

Sual: Xarakteristikaların təhlili metodunun müəllifi kimdir? (Çəki: 1)

- K.Lankaster
 - D.Klark
 - Y.Slutski
 - D.Xiks
 - İ.Bentam
-

Sual: İstehlakçı davranışı qaydası ondan ibarətdir ki; (Çəki: 1)

- təlabatın ödənilməsi səviyyəsinə müvafiq olaraq nemətin faydalılığı azalır
 - əmtənin qiyməti azalırsa istehlakçının bu əmtəədən istifadəsinin real gəliri artır
 - istehlakçı üçün bütün nemətlər eyni qiymətlidir
 - hansı əmtəənin alınmasına, sərf olunmasına baxmayaraq xərclənmiş sonuncu pul vahidi eyni faydalılıq göturməlidir
 - təlabatın ödənilməsi səviyyəsinə müvafiq olaraq nemətin faydalılığı artır
-

Sual: Əgər son faydalılıq mənfi olarsa ümumi faydalılıq: (Çəki: 1)

- artır
 - dəyişməz qalır
 - nisbətən zəif artır
 - azalır
 - mənfi olur
-

Sual: Fərqsizlik əyrisi: (Çəki: 1)

- bərabər miqdarda iki nemətin əyrisi
 - əmtəələr dəstinin faydalılığının bərabər səviyyəsinin əyrisi
 - istehlakçı gəlirlərin bərabər səviyyəsinin əyrisi
 - əmtəələrin qiymətlərinin bərabərliyin əyrisi
 - aşağı keyfiyyətli əmtəələrə tələbin əyrisi
-

Sual: Koordinalist faydalılıq nəzəriyyəsinin ordinalist nəzəriyyədən fərqi: (Çəki: 1)

- modellərdən istifadə edilməməsindədir
 - fərdi istəklərin nəzərə alınmamasındadır
 - faydalılığın kəmiyyətinin müəyyənləşdirilməsini mümkün hesab etməsindədir
 - faydalılığın maksimumlaşdırılması şərtlərini öyrənmir
 - bütün göstərilənlər doğrudur
-

Sual: Üstünlükvermənin tranzitivlik aksiomu fəaliyyət göstərərsə, istehlakçının fərqsizlik əyriləri: (Çəki: 1)

- şaquli ola bilməz
 - üfüqi ola bilməz
 - müsbət meyilli ola bilər
 - mənfi meyilli ola bilməz
 - kəsişə bilməzlər
-

Sual: Enqel əyriləri. (Çəki: 1)

- “gəlir-istehlak” xətləri əsasında qurulur.
 - “qiymət-istehlak” xətləri əsasında qurulur.
 - təklifdə dəyişiklikləri əks edilir.
 - faydalılığın səviyyəsində dəyişiklikləri əks etdirir.
 - fərqsizlik əyriləri ilə üst-üstə düşür
-

Sual: Əmtəəyə fərdi tələbin qrafiki nəyin əsasında yenidən qurula bilər? (Çəki: 1)

- Enqel əyrilisi
 - “gəlir-istehlak” xətti
 - gəlir effektinin qrafik təsviri
 - əvəzləmə effektinin qrafik təsviri
 - “qiymət-istehlak” xətti
-

Sual: Son hədd faydalılığının azalması prinsipi şəraitində nemətlərin istehsalının artması; (Çəki: 1)

- ümumi faydalılığı azaldır
 - ümumi faydalılığın kəmiyyətinin mənfi qiymət almasına səbəb ola bilər
 - son hədd faydalılığını azalar və nəticədə ümumi faydalılığı azalar
 - son hədd faydalılığını azalar, ümumi faydalılığı isə artır
 - doğru cavab yoxdur
-

Sual: Bazar infrastrukturuna aiddir: (Çəki: 1)

- banklar
 - yarmarkalar
 - valyuta bircaları
 - reklama agentliyi
 - sadalanan hamısı
-

Sual: Aşağıdakılardan qiymətli kağızların alqı-satqısını həyata keçirildiyi bazar adlanır: (Çəki: 1)

- hərrac
 - lizing
 - fond birjası
 - əmtəə birjası
 - emissiya sistemi
-

Sual: İqtisadiyyatı zəruri miqdarda pulla təmin edən bazar infrastrukturunu elementini göstərin: (Çəki: 1)

- konsalting şirkətləri
 - vergi sistemi
 - emissiya sistemi
 - siğorta sistemi
 - ticarət palatası
-

Sual: Müxtəlif peşə işçilərinin maraqlarının müdafiə edən bazar infrastrukturunu elementini göstərin (Çəki: 1)

- həmkarlar təşkilatı
 - sahibkarlar cəmiyyəti
 - istehlakçılar ittifaqı
 - iqtisadi təhsil sistemi
 - əmək birjası
-

BÖLƏM: 13 03

Ad	13 03
Suallardan	17
Maksimal faiz	17
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Əgər istehlakçı büdcə xətti ilə hüdudlaşmış üçbucaq daxilindəki nöqtədə təmsil olunan kombinasiyanı seçərsə, o (Çəki: 1)

- faydalılığı maksimallaşdırır
 - istehlakçı tarazlığı vəziyyətində olur
 - öz gəlirini tam istifadə etmir
 - gəlirinin imkan verdiyindən çox əmtəə almaq istəyir
 - bütün gəliri əmanətlərə xərcləyir
-

Sual: İstehlakın ödənilməsi səviyyəsinin dəyişilməzliyi şəraitində x nemətindən istifadənin bir vahid artırılması üçün y nemətindən imtinanın – bu: (Çəki: 1)

- y nemətinin son faydalılığı
 - x nemətinin son faydalılığı
 - y nemətinin x neməti ilə əvəz olunmasının son hədd norması
 - x və y nemətlərinin ümumi faydalılığı
 - düzgün cavab yoxdur
-

Sual: Faydalılığın maksimallaşdırılması qaydasına müvafiq olaraq nemətlərin son hədd faydalılıqları öz aralarında aşağıdakıların öz aralarında olduqları nisbətdəki kimi nisbətdə olmalıdır: (Çəki: 1)

- onların qiymətləri

- onların maya dəyərləri
 - ümumi faydalılıq
 - onlara tələbin kəmiyyəti
 - doğru cavab yoxdur
-

Sual: Əmtəəyə fərdi tələb qrafiki aşağıdakının əsasında qurula bilər: (Çəki: 1)

- Engel əyriləri
 - «gəlir-istehlak» əyrisi
 - «qiymət-istehlak» əyrisi
 - gəlir effektinin qrafik təsviri
 - əvəzləmə effektinin qrafik təsviri
-

Sual: Faydalılığın kardinalist nəzəriyyəsi ordinalist nəzəriyyəsindən bununla fərqlənir: (Çəki: 1)

- faydalılıq anlayışından istifadə etmir
 - istehlakçının üstünlükverimlərini nəzərdən keçirmir
 - faydalılığın kəmiyyətcə müəyyənləşdirilməsini mümkün hesab edir
 - istehlakçı müvazinətliyi anlayışını nəzərdən keçirmir
 - bu nəzəriyyələr bir-birindən heç nə ilə fərqlənmirlər
-

Sual: Hansı halda aşağı keyfiyyətli əmtəələrin qiyməti aşağı düşdükdə onların istehlakı azalır? (Çəki: 1)

- Əvəzləmə effekti gəlir effektindən böyükdürsə və onlar əks istiqamətlərdə təsir göstərilərsə
 - Əgər gəlir effekti əvəzləmə effektindən böyükdürsə və onlar əks istiqamətlərdə təsir edirlərsə
 - Əgər gəlir effekti və əvəzləmə effekti eyni istiqamətdə təsir edirlərsə
 - Əgər gəlir effekti və əvəzləmə effekti müxtəlif istiqamətlərdə təsir edirlərsə
 - Əgər «gəlir-istehlak» xətti üfuqidir
-

Sual: İlkin tələbat nemətləri üçün «gəlir-istehlak» xətti aşağıdakı şəkildə olacaq: (Çəki: 1)

- şaquli düz
 - üfüqi düz
 - müsbət maillikli düz
 - mənfi maillikli düz
 - müsbət maillikli əyri
-

Sual: «Qiymət-istehlak» xətti birləşdirir: (Çəki: 1)

- istehlakçının gəlirinin müxtəlif səviyyələrində bütün müvazinət nöqtələrini
 - əmtəələrdən birinin qiyməti dəyişdiyi zaman müvazinətin bütün nöqtələrini
 - fərqsizlik əyrilərinin kəsişmə nöqtələrini
 - büdcə xətlərinin kəsişmə nöqtələrini
 - doğru cavab yoxdur
-

Sual: İstehlakçı hesab edir ki, hər gün 8 mandarin və 3 alma və ya 6 mandarin və 4 alma

yemək eyni dərəcədə faydalıdır. Bu halda almaların mandarinlə əvəzlənməsinin son hədd norması aşağıdakına bərabərdir: (Çəki: 1)

- 6/4
 - 4/6
 - 2/1
 - 3/6
 - 1/2
-

Sual: İki əvəzləyici əmtəələr üçün fərqsizlik əyriləri. (Çəki: 1)

- üfüqi düz xəttlər
 - şaquli düz xəttlər
 - düz xətlər müsbət mailliklə
 - düz xətlər mənfi mailliklə
 - kəsişən xətlər
-

Sual: Engel əyrisi göstərir: (Çəki: 1)

- istehlakçının gəlirləri ilə aldığı əmtəələrin miqdarı arasındaki asillığı
 - istehlakçının pul gəlirləri ilə aldığı əmtəələrin keyfiyyəti arasındaki asillığı
 - istehlakçının tarazılıq vəziyyəti
 - y nemətinin x neməti ilə əvəz olunmasının son hədd normasını
 - fərqsizlik əyrilərinin məcmusunu
-

Sual: Hansı halda aşağı kefiyyəti nemətlərin qiyməti düşdükdə onların istehlakı azalır. (Çəki: 1)

- əvəzləmə effekti gəlir effektindən yüksək olduqda
 - gəlir effekti əvəzləmə effektindən yüksək olduqda və onlar müxtəlif istiqamətə yönəldikdə
 - gəlir effekti və əvəzləmə effektleri eyni istiqamətə yönəldikdə
 - gəlir effekti və əvəzləmə effekti müxtəlif istiqamətlərə yönəldikdə
 - "Gəlir-istehlak" xətti azalan olduqda
-

Sual: Nemətlər dəsti istehlakçı üçün optimal olur, əgər: (Çəki: 1)

- istehlakçının büdcəsindən xərclər minimaldır
 - verilmiş gəlir səviyyəsində istehlakçının muksimum faydalılıq əldə etməsi təmin edilir
 - nemətlərin əvəzlənməsinin son hədd norması onların qiymətlərindən aşağıdır
 - istehlakçının əldə etdiyi faydalılıq əmtəə dəstlərinin dəyərindən çoxdur
 - son hədd faydalılığı maksitutdur
-

Sual: İlkin zərurət nemətləri üçün "gəlir-ismtehlak" xətti. (Çəki: 1)

- şaquli xətdir
 - üfüqi xətdir
 - müsbət meyilli düz xətdir
 - mənfi meyilli düz xətdir
 - müsbət meyilli əyridir
-

Sual: İki əmtəənin istehlakı zamanı əmtəələrdən birinin qiyməti düşərsə istehlakçının tarazlıq nöqtəsi yerini dəyişir: (Çəki: 1)

- daha yüksək fərqsizlik əyrisi və yeni büdcə xəttinə
 - daha aşağı fərqsizlik əyrisi və yeni büdcə xəttinə
 - həmin fərqsizlik əyrisi boyunca
 - yeni büdcə xəttinə
 - istehlakçının tarazlıq nöqtəsi dəyişmir
-

Sual: İstehlakçı həftə ərzində 4 stakan süd 5 stakan şirə içir. O şirənin 7 stakana qaldırılması şərti ilə südü 3 stəkan içməyə razıdır. Südün şirə ilə əvəzlənməsinin son hədd norması nəyə bərabərdir? (Çəki: 1)

- 4/3
 - 5/7
 - 1/2
 - 2/1
 - 4/5
-

Sual: İstehlakçı bir ayda 10 dəfə üzgüçülük hovuzuna və 8 dəfə kinoteatra gedir. Kinoteatra gedişlərin sayı 10-a qədər qalxarsa, istehlakçı hovuza 7 dəfə getməyə razıdır. Hovuza gedişlərin kinoteatrla əvəzlənməsinin son hədd norması nəyə bərabərdir. (Çəki: 1)

- 10/7
 - 8/10
 - 2/3
 - 3/2
 - 7/8
-

